

Təhsil millətin gələcəyidir!

Həsənov

Heydər Əliyev



AZƏRBAYCAN MÜƏLLİMİ



Azərbaycan Respublikası
Təhsil Nazirliyinin orqanı

29 oktyabr 2021-ci il
№41 (8949)

www.muallim.edu.az
muallim@edu.gov.az

Bir millat, iki dövlət

Dostluğun, qardaşlığın ünvanı



**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü gösterir. Onu gösterir ki, Türkiye və Azərbaycan iki qardaş ölkə kimi her zaman bir-birinin yanındadır.

Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiye və Azərbaycanın Dövlət himmlərinin səslenəsi, bizim birgə addimlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Neco ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bugün de bir yerdeyik.

Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yaşıdır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüşünüz və bu gün artıq qurculuq dövründə, bərpa dövründə yenə de bizimlə bərabərsiniz.

Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiye Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addimlar atır. Əminəm ki, bu addimlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Tam əminəm ki, bundan sonra da Türkiye və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiye ilə Azərbaycanın birgə gücü daha da təsirlər olacaq.

**Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti**

İşğaldan azad edilən bu gözəl bölgəyə - Füzuliye səfərimdən dörd ay yarımdan sonra bu dəfə Zəngilanda olmaqdən böyük məmmənlüq duyuram. Əziz qardaşım Prezident Əliyevə lütfkar dəvət görə öz adımdan, heyətim və milletim adından bir daha təşəkkür edirəm.

Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyiğini gördük. Bu, hər ığdırın, hər siyasetçinin işi deyil.

Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fealiyyətini davam etdirir... Bu fealiyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən töbrik edirəm.

Bu gün İlham qardaşımı keçirdiyimiz görüşlərde ikiterəfli əlaqələrimizi və regional prosesləri ətraflı müzakirə etdik... Ən önəmlisi, Şuşa Beyannamesi ilə strateji mütəfiqlik səviyyəsinə çatdırduğumuz əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmanın verdiği ortaq şüur və ruhla hərəkət edirik.

Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işgali şəhəri Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi... Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdirə, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək.

Təhsil naziri Naxçıvanda səfərdə olub



Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına sefər edib.

Övvələ ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyrət edilib, öünüə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib.

Səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olan Emin Əmrullayev və nümayəndə heyəti sözügedən təhsil müəssisəsinin nəzdində yerləşən “STEAM Tədris Mərkəzi”ndə yaradılmış şəraitlə tanış olub, məktəbin laboratoriya kabinetlərinə baxış keçirib, eyni zamanda hərbi hazırlıq döşlərinin gedisiatını izləyiblər.

Nümayəndə heyəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş çəkib, müxtəlif yaradıcılıq dərnəklərində möşğul olan şagirdlərin el işləri ilə tanış olub.



Ali təhsil müəssisələri ilə tanışlıq



Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana sefər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Övvələ Naxçıvan Dövlət Universitetində yaradılmış şəraitlə tanış olan nümayəndə heyəti universitetin memarlıq və mühəndislik, təbiətşünaslıq və kənd təsərrüfatı, eləcə də pedagoji fakültələri üzrə auditoriyalarında olub. Tələbələrin startap layihələri ilə tanışlıqdan sonra beynəlxalq münasibətlər və hüquq fakültəsinin kriminalistika laboratoriyasında dərsdənəkənar möğələlərin gedisiatı izlenilib.

Həmçinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında kamera orkestrinin ifası dinlənilib.

Daha sonra universitetin kollektivi ilə görüş keçirilib. Görüşdə ali təhsil müəssisəsinin fəaliyyəti, kadrla hazırlanı istiqamətində görülen işlər barədə məlumat verilib.

Sonda təhsil naziri Emin Əmrullayevə universitetin hədiyyəsi təqdim olunub.

Səfər çərçivəsində Naxçıvan Müəllimlər İnstiutu ilə də tanışlıq olub.



372 tələbə ingilis dili biliklərini inkişaf etdirəcək



SOCAR və tərəfdaşları SABAH magistrlarının ingilis dili təlimlərini maliyyələşdirəcək

Oktabrın 28-de SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə "British Council" arasında "SABAH Magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, SOCAR-in prezidenti Rövənq Abdullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms

Şarp, layihəyə qoşulan universitetlərin rektorları iştirak ediblər. Bildirilib ki, "British Council" tərəfindən həyata keçiriləcək 10 aylıq layihə 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi davam edəcək. Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tex-

niki Universiteti və Bakı Mühəndislik Universitetinin SABAH Magistratura qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcəklər. Layihənin məqsədi Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata bürbaşa çıxışını təmin etməkdir.

SOCAR-in prezidenti Rövənq Abdullayev çıxış edərək bildirib ki, gənclərin intellektual potensialının reallaşdırılması istiqamətində fealiyyətini davamlılıq osasında quran SOCAR sosial sərməyə fealiyyətində təhsil və təlim yönümlü layihələrə üstünlük verir. Həmçinin tərəfdaşlarını da bu layihələrə təşviq edir.

Təhsil naziri Emin Əmrullayev SABAH Magistratura programının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılması istiqamə-



tində həyata keçirilən layihələrin vəcibliyini vurgulayıb.

Nazir çıxışının sonunda imzalanan layihənin tərəfdaşlarına təşəkkür edib və uğurlar arzulayıb.

Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri

Ceyms Şarp qeyd edib ki, Azərbaycan və Britaniya arasında təhsil sahəsində uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələri var. Ceyms Şarp yeni layihənin SABAH Magistratura Qrupu tələbələrinin təhsilinə lazımi destəyi göstərəcəyinə inamını ifadə edib.



Layihənin bağlanması mərasimi keçirilib

"Təhsil avtobusu - Qayıdır"'

Oktabrın 25-de Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkışaf" İctimai Birliyi və "Kapital Bank"ın əsas dəstəyi ilə keçirilən "Təhsil avtobusu - Qayıdır" layihəsinin bağlanması və dəstək olan qurumların təmsilçiləri iştirak edib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, "Regional İnkışaf" İctimai Birliyi, "Kapital Bank"ın rəsmi nümayəndələri, layihənin təşkilatçıları və tərəfdaş qurumlarının təmsilçiləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək "Azərbaycan üçün öyrət" təhsil programı üzrə artıq beşinci dəfə həyata keçirilən və Qarabağ qayıdırsha həsr olunan layihənin Qarabağlı şagirdlərin şəxsi inkişafı, dünya-görüşüne müsbət təsir etdiyini qeyd edib və bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurgulayıb.

Daha sonra çıxış edən layihə rəhbəri Ülviyə Axundova layihə barədə oträflə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində "Təhsil avtobusu" 1500 km-dən çox məsafəni qötü edərək işgaldən azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıł, Qubadlı, Zəngilan, Füzül) şagirdlərinin yaşadığı və təhsil aldıq rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Berdə-Gəncə-Oğuz-Bakı) sefər edilib və Qarabağın 53 məktəbindən olan 198 şagird layihəyə cəlb olunub. Səfər edilən bölgələr üzrə məktəblərdə təhsil alan, zəif və orta göstəriciyə malik VI-IX sinif şagirdlərinin cəlb edildiyi layihə çərçivəsində incəsənət və

yaradıcılıq, peşə, sağlamlıq, debat və natıqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.

Bildirilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil programıdır. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata forqlı baxış və dünyagörüşünün formalşemasına təsir etmək, təhsilə olan marağının art-

masına və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

"Təhsil avtobusu - Qayıdır" layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkışaf" İctimai Birliyi və "Kapital Bank"ın əsas dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat" İB, "Qarabağ döniş" İctimai Birliyi, "Vitam" Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, "Spatrix", Azərbaycan İntellektual Klublar Assosiasiyası, "Asmart" yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, "Bir" tələbə-könüllü programı, "Kids Inc.", programı, SABAH qrupları, "Edumap" Təhsil portalının tərəfdaşlığı ilə keçirilir.

“Gələcək artıq bu gündür”



Oktjabrın 26-da “Gələcək artıq bu gündür” adlı III Mərkəzi Asiya Nobel Festivalının onlayn formatda açılış mərasimi keçirilib.

“SABAH qrupları” layihəsinin tərəfdarı ilə keçirilən onlayn elmi simpoziumunun əsas mövzusu yaşıl reallıq, təhsil və geleceyin peşələri, innovasiyalar əsri və insanlar üçün iqtisadiyyat istiqamətlərinə həsr olunub.

Açılmış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov festivalın aparcı alımlar, mütəxəssisler və Nobel mükafatı laureatları ilə əlaqələri gücləndirməyə kömək etdiyi, Mərkəzi Asiya ölkələrində təcrübə mühadiləsi aparmaq, elmi potensialın və innovasiyaların inkişafı üçün təkliflər

vermek imkanı yaratdığını qeyd edib. Nazir müavininin sözlərinə görə, festival ali təhsil müəssisələrinin tələbələrinə, professor-müləmmət heyətinə elm və texnologiyanın ən son nailiyətləri haqqında əlavə məlumat almaq imkanı verəcək.

Təhsilin hər bir ölkənin gələcəyini və uğurlu inkişafını müəyyən etdiyini vurğulayan Firudin Qurbanov bildirib ki, bu baxımdan hər bir şagirdin yaradıcı inkişafı üçün şərait yaratmaq lazımdır. Bu kontekstdə Azərbaycanda təhsil sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatlar aparıldığına toxunan nazir müavini Təhsil Nazirliyi tərəfindən həyata keçirilən innovativ layihələr haqqda iştirakçılara məlumat verib. Festivalın tərefədəsi olan “SABAH qrupları” layihəsindən söz açaq Firudin Qurbanov qeyd edib ki,

layihə ali təhsil sistemində yeni universitat mühit yaratmaq üçün nəzərdə tutulmuş innovativ layihədir.

Festivalın alımlarla geniş ictimaiyyət arasında dialoququn təkmilləşdirilməsinə öz töhfəsini verəcəyini deyən nazir müavini çıxışının sonunda festivalın işinə uğurlar arzulayıb.

Mərasim digər qonaqların çıxışları ilə davam etdirilib.

Bildirilib ki, III Mərkəzi Asiya Nobel Festivalında 40 mindən çox iştirakçının olacağı gözlənilir. Festivalın programına sadalanan istiqamətlər üzrə 25 mühəzirə, müzakirələr və digər tədbirlər daxildir. Festivalın onlayn platformasında dörd Nobel mükafatı laureati, iki sıçrayış mükafatı laureati (“Elm Oskarları”), eləcə də bir sıra dünya səviyyəli ekspertlər çıxış edəcəklər.

“Nifrət nitqinə qarşı mübarizədə təhsilin rolü”



III Mərkəzi Asiya Nobel Festivalının açılış mərasimi keçirilib

Oktjabrın 26-da təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO-nun təşkilatçılığı ilə keçirilmiş “Nifrət nitqinə qarşı mübarizədə təhsilin rolü” mövzusunda global təhsil konfransında çıxış edib.

Onlayn təşkil olunmuş tədbirdə BMT-nin baş katibi Antonio Quteres, UNESCO-nun Baş direktoru Odri Azulay, 40-a yaxın ölkənin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.

Konfrans zamanı çıxış edən Muxtar Məmmədov ölkəmizdə multikulturalizm ənənələrinin və tolerantlığın təşviqi istiqamətində təhsil sahəsində görülən işlər barədə məlumat verib, post-münaqış dövründə regionda sülhün möhkəmləndirilməsi, qarşılıqlı hörmətin təşviqi istiqamətində təhsil sisteminin təhsilcilərdən yararlanmağı vacibliyini vurğulayıb.

Nazir müavini UNESCO-nun Global Təhsil Konfransında çıxış edib

Nazir müavini həmçinin qeyd edib ki, ötən il soydaşlarımızı Ermənistan dövləti və diasporanın dəstəyi ilə internet resursları üzərində həyata keçirilmiş nifrət nitqi kampaniyasının hədəfi olub. Bu mənada multikultural Azərbaycandan fərqli olaraq Ermənistan digər millətin nümayəndələrinə qarşı nifrət nitqi və düzümsüzlüyü təbliğ edən dövlət olaraq qalmaqdadır.

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ!



2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmətəhan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərar ile təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tətəbə qəbulu Qaydaları”nda deyışıklık edilməsi haqqında 9 sentyabr 2021-ci il tarixli 252 nömrəli Qərara əsasen, “Beynəlxalq münasibətlər” və “Regionsünnətliq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarıqlı III ixtisas qrupuna daxil edilmişlər.

Bu deyışıklıkdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmətəhan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2022/2023-cü tədris ilindən başlayaraq bakalavrlat seviyəsinə qəbul imtahanları çərçivəsində III ixtisas qrupunun TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionsünnətliq” ixtisaslarının müsabiqəsində iştirak etmek istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmek istəyən abituriyentlər ədəbiyyat fənnindən imtahan verirlər. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmek istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verirlər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə dol-

durarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

III qrup	
DT* altqrupu	TC** altqrupu
I mərhələ (cari ilin məzunları üçün – buraxılış imtahani)	
Azərbaycan (rus) dili –100 bal	
Riyaziyyat –100 bal	
Xarici dil –100 bal	
II mərhələ	
Azərbaycan (rus) dili–150 bal	
Tarix–150 bal	
Ədəbiyyat–100 bal	Coğrafiya–100 bal
Bütövlükde	
700 bal	700 bal

* DT altqrupuna daxil olan ixtisaslar — Hüquqşünaslıq, Tarix, Tarix müəllimliyi, Filologiya, Dil və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi, Tərcümə, Dövlət və ictimai münasibətlər və s.

** TC altqrupuna daxil olan ixtisaslar — Beynəlxalq münasibətlər və Regionşünaslıq.

“WorldSkills Shanghai 2022”

Beynəlxalq yarışlarda iştirak üçün milli müsabiqə keçirilir

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpzələ üzrə milli müsabiqəyə start verilib.

Beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17 - 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpzələ üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpzələr tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı “CASA” Kulinariya Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpzələ müətəssislərin hazırlığı təlim-təcrübə programına cəlb olunacaq.

Müsabiqənin sonunda qalib şəxs “CASA” Kulinariya Mərkəzi tərəfindən “Diplom proqramları” üçün təqədüb əldə edəcək və növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq.

Müraciətlər 5 noyabr 2021-ci il tarixinədək qəbul edilir. İştirakçılar keçid linki (https://forms.office.com/pages/responsepage.aspx?id=ZgS_pOh3vEOD6nXbS_Zxew2itx47lQZGvlyR7RBfdLZUQzhXRzcxSjVKWDhBSDRKOEHM09LMkxONC4u) vasitesilə qeydiyyatdan keçərək mərhələsinin şərtləri ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CASA” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Tariximizin müasir dövrü qarşıya yeni hədəflər və prioritetlər qoyur

Məktəb direktorları üçün seminar keçirilib



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fealiyyət göstəren ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminar keçirilib.

Seminarda BŞTİ-nin müdürü Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və Yasamal, Qaradəğ, Səbail, Nərimanov, Sabunçu, Xəzər rayonlarının məktəb direktorları iştirak ediblər.

BŞTİ-nin müdürü Mehriban Vəliyeva çıxışı zamanı 2021-2022-ci tədrisin ilində ümumi təhsilin fealiyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritetlərdən danışıb.

Yeni tədris ilinin hər birimizin arzulduğu ənənəvi təhsillərə açıldığı xatırladan idarə müdürü pandemiya şəraitinin Azərbaycan təhsilində ciddi sınaq olduğunu bildirib və tədrisin

təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini qeyd edib.

Ənənəvi tədrisin bərpə edilməsində, davamlı təhsilin təşkilində ən vacib məsələdən birimin təhsil işçilərinin vaksinasiyası olduğunu deyən idarə müdürü direktorlara bu prosesə daha məsuliyyətlə yanaşmağı və xəstəliyə qarşı immuniteti artırmaq üçün hər iki doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçidkən sonra üçüncü doza ilə peyvəndlənməsi prosesində də nümunə olmasına tövsiyə edib.

Koronavirusla əlaqədar təhsil müəssisələrində sanitär-epidemioloji qaydalarə həssas yanaşımının vacibliyini qeyd edən M.Vəliyeva təhsil-silverənlərin və təhsilalanların sağlamlıqlarını qorunmaları üçün şəxsi gi-

giyena qaydalarına ciddi riayət etmələrini bildirib.

M.Vəliyeva valideyn-məktəb əlaqələrinin səmərəliliyini artırmaq və bu işi günün tələbləri seviyyəsində qurmaq məqsədi ilə İctimai Şuranın yaradılmasının zərurılılığını nəzəro çətdirib. İdarə müdürü Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən inspeksiyalar keçirilməsi barədə də fikirlərini bildirib.

Həmçinin, M.Vəliyeva BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirləri və məktəblərin istilik sistemi məsələləri ilə bağlı danişib.

İdarə müdürü yeni təyin olunmuş məktəb direktorlarını kollektivə təqdim edib və onlara fealiyyətlərində uğurlar arzulayıb.

BŞTİ müdürü qarşidan gələn Zəfər

Günü ilə bağlı ümumi təhsil müəssisələrinin rəhbərlərini təbrik edib və tariximizin müasir dövrünün bütün sahələrde olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni hədəflər və prioritetlər qoymuşunu bildirib.

Seminarda BŞTİ-nin Ümumi təhsil sektorunun müdürü Fuad Babayev fənn olimpiadalarına hazırlıq, ayrı-ayrı fənər üzrə program materiallarının mənimşənilməsindəki çatışmazlıqların diaqnostik qiymətləndirmələr vasitəsilə aşkarlanması, son 2 il ərzində IX sinif üzrə buraxılış imtahanlarının noticələrində mənfi dinamika olan təhsil müəssisələrinin müəyyən olunması istiqamətində görülen işlərdən bəhs edib.

İdarənin Keyfiyyətə nezarət sektorunun müdürü Anar Mustafazadə çıxışında 2021-2022-ci tədris ili üzrə məktəblərin fealiyyət planlarının hazırlanması, o cümlədən hesabatlılıq və monitoringə dair tekliflərini bildirib.

Təlimə Dəstek Mərkəzinin direktor müavini Zaur Balaqadaşov ümumi təhsil müəssisələrindən layihə olimpiadaları, "STEAM" və "Rəqəmsal bacarıqlar" pilot layihələrinin tətbiqi ilə bağlı məlumat verib.

Seminar zamanı təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi, "Zəfər tarixi" kursunun təşkili, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının təhlili, fənn müəllimlərinin distant formada ixtisasartırma kurslarına cəlb olunması kimi məsələlərə toxunulub.

Daha sonra məktəb direktorları ilə bir səra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.



Şagirdlər Vətən mühəribəsində qazandığımız Şanlı Zəfər haqqında dolğun məlumat əldə edir, qürurverici hissələr yaşayırlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumi təhsil müəssisələri şagirdlərinin Zəfər Günü ərafəsində Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edilir.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd 27 sentyabr-10 noyabr 2020-ci il tərixlərində 44 gün davam eden Vətən mühəribəsi zamanı Müzeffər Azerbaycan Ordusunun işgalçı Ermənistani döyüş meydənində möğlül etməsi nəticəsində düşməndən əl keçiridi hərbi qənimətlər haqqında şagirdləri mə-

lumatlaşdırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir.

Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən mühəribəsində ordu-muzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir.

Həmçinin mühəribə cinayətləri, döyüş bölgəsindən uzaq olan erazilərin raket zərbələrinə meruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da məktəblilərin diqqətinə çatdırılır.

Hərbi Qənimətlər Parkına ekskursiyalar

Məktəblilər ekskursiya çərçivəsində Vətən mühəribəsi zamanı qənimət götürülen eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisindən atılmış "İsgəndər-M" raketinin qalıqlarına

tamaşa edirlər.

Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərə xalqımızın Vətən mühəribəsində qazandığı böyük tarixi Qələba haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qururverici hissələr yaşadır.





Heydər Əliyevin uzaqgörən siyaseti - Şanlı Qələbəmizin təməli

Işgalçı Ermənistanın sarsıcı məğlubiyyyəti ilə başa çatan Vətən müharibəsində əldə olunan Şanlı Zəfər dövlətçilik və müstəqilliyimizin şərəflə tarixidir. 44 günlük Zəfər yolu gələcəyimizə uzanan möhtəşəm köprü, düşmanlarımız üçün ömürlük göz dağıdır. Yaxın keçmişimizə döndə hansı ağır-aciclarla üzləşdiyimiz kino lenti kimi göz öndən keçir. 30 illik zaman kəsimində Azərbaycan xalqı olmazın faciələr yaşadı, haqsızlıqlara uğradı, ədalətsizliklərlə üz-üzə qaldı. Yüz minlərlə soydaşımız ezelə torpaqlarından didərgin salındı, soyqırımlara, insanlığa siğmayan vəhşiliklərə məruz qaldı. Öz torpağında qəçqına, məcburi köçküne, Vətən qəriblərinə çevrildi.

Bu gün illərdir bizi üzən xəcalət hissini fəxəret duyğuları əvəzlayıb. Bu müqəddəs hissələri bize yaşadan, xalqımızı çətin sınaqlardan üzüağ çıxaran iso ulu öndər Heydər Əliyevin ATA vəsiyyətini layiqincə və şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bu şanlı Vətən müharibəsinin ən böyük QƏHRƏMANI Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Uzaqqörən siyaseti, yüksək intellekti, zəngin mənəvyyatı ilə qətblərdə və tarixdə silinməz iz qoyan Qalib Sərkərdə - İlham Əliyev.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”

Xalqdan ordu yaranan lider hər zaman müzəffərdir. O bizi bir yumruq kimi birləşdirdi, dəmir bır yumruq kimi. Şanlı Qələbəmizi qeyd edərkən ulu öndər Heydər Əliyev yanımızda olmasa da, emmik ki, əmmummilli liderimiz Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. Müqəddəs ruhların şad olduğu ölkədə isə hər kəş başımı dik tutub qürurla gəzə bilər. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən, şərəflə həyatın Azərbaycanın xosbəxt geleçəyinə həsr edən Ulu Öndərin ən böyük arzusu reallaşdırıldı...

“Dağılıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq seviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” - deyən Prezidentimiz xalqın öz liderinə olan inanlığını və sevgisini bire-bəs artırdı.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə “münkünsüz” mümkin etdi. 30 il gözlədiyimiz o möhtəşəm tarixa şahidlilik etmək zamanı yetişdi! “Qarabağ Azərbaycandır və nida işarəsi” söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədine omel etdi.

Bir sözə, bu Şanlı Qələbə Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı möhtəşəm Prezidentimiz İlham Əliyevin şah əsəridir. Belə ki, bu uğurun təməlləri hələ ötməsən 70-ci illərində - Ulu Öndərin hakimiyəti dövründə atılmışdır. Qarabağ zəfəri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ardıcıl məntiqi siyasetinin nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab

verən Müzəffər Ordu, yüksək nizam-intizam bu qələbəni şərtləndirən əsas amillərindər.

Haqq mübarizəmizi Qələbəyə aparan amillərən ən mühümü uzun illər ərzində ulu öndər Heydər Əliyev təmolini qoymuş və bu gün de ölkə başçımız tərafində uğurla davam etdirilən diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərde və platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırıq istiqamətində aparılan işlər öz səməresini verdi. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və desteklədi.

“Bir millət, iki dövlət”

Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev dövrün və zamanın tələblərini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelər çıxmış, ümumtürk homrəyliyinin təmin olunmasına böyük rol oynamışdır. Türkiye-Azərbaycan əlaqəlerinin yüksələn xott üzrə inkişafında Heydər Əliyevin danılmaz imzası vardır. Ümummilli lider Heydər Əliyev, Türkiye-Azərbaycan dostluğunun, qardaşlığınınə və dəmi oldugunu tecəssüm etdirən “Bir millət, iki dövlət” müdrik kəlam hez iki ölkənin qardaşlıq şəhərinə çevrilmişdir. Bu kəlam həyatın bütün sahələrində öz təsdiqini tapdı. Müdrikcəsine söylənilmiş bu fikir Azərbaycan və Türkiye üçün birgə inkişaf yolu və irəliyi aydın baxış fəlsəfi idi. Dağılıq Qarabağ mənəqəşəsinin nizamlanmasında Türkiye daim Azərbaycanın mövqeyini dəstekleyib, bu gün də tutduğu yola sadıqdır. Türkiye eynilə bir əsr bundan əvvəl Nuru paşanın komandanlığında Qafqaz İsləm Ordusunun yarımında olduğu kimi çətin və məsuliyyətli günlündə de, sözün əsl mənasında, sadıq bir qardaş, dəst kimi yanımızda oldu. Türkəyən Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması bir dəha “Bir millət, iki dövlət” olmanın əyani ifadəsinə, dəstləq və qardaşlığımızın təzahürünə, birlik və bərabərliyimizin tentənesine çevrildi.

İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və

ikinci dönəmində, istərsə də onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti canab İlham Əliyevin hakimiyəti dövründə ölkəmizdə idarəciliq məsələlərinə xüsusi ömər verilmişdir. Çünkü dövlətçiliyin inkişafı dövlət idarətəmənlikdən başlayıb, yüksək idarəciliq qabiliyyətindən önemli derecədə asıldır.

Dövlətin və dövlətçiliyin inkişafı həm de yüksək seviyyədə idarəetməni, bu sahədə çalışınların bacarıq və qabiliyyətinin şərtləndirilir. Yüksek səməralı dövlət idarəciliyi olmayan comiyətin, dövlətən dayanıqlı, davamlı, sabit inkişafı da mümkündür.

44 günlük Vətən müharibəsi ilə 33 illik münaqişəyə son qoyulması, tarixi Zəfərin əldə edilməsi yüksək dövlətçilik, idarəciliq mədəniyyətinin bir göstəricisidir. Bu Şanlı Qəlebəni qüdrəti dövlət və siyaset xadimi olan İlham Əliyevin fitri istədiyi və tükənməz enerjisi nəticəsində əldə etdiq, qazandı.

Qarabağ problemiñin zəfərlə neticələnməsinin, bu böyük uğurun təmolində Heydər Əliyev siyasi kursunun əsas principləri dayanır. Ali Baş Komandanın əmri ilə Qarabağda Vətən müharibəsinə başlanılması və bu savادa Azərbaycanın sona qədər qərarlı, Qəlebəyə etmək, geri çökilməmək niyyətində olduğu bütün dünyaya bayan oldu. Tarixi müraciətdən səniyələr, daqıqlar keçməmiş Azərbaycan vətəndaşları - igid, mərd Azərbaycan oğulları səfərə olunmağa başladılar. Tarixi zamanında da Heydər Əliyevin müraciəti ilə xalq meydandaları axışmış, Ulu Öndərin haqqı səsinə səs vermişdi. 27 sentyabr müraciəti Azərbaycanın insanının bir daha inanımı özüne qaytarıb. Xalq-dövlət, xalq-iqtiad vəhdəti, xalq İlham Əliyev birliliyi bir daha və qətiyyətli şəkildə özünü nümayiş etdi.

**“Dəmir yumruq” -
Qələbənin rəhni**

Bəli, sentyabrın 27-da başlayıb, noyabrın 10-da, gec saatlarında müvəffəqiyətə, Zəfərlə başa çatan “Dəmir Yumruq” adlı 44 günlük tarixi İkinci Qarabağ savaşının, Vətən müharibəsinin əsas qəhrəmanları, əsas dəstəyanları məhəz Müzəffər Ali Baş Komandanınə əsgərləri, Şanlı və Rəşadəli Azərbaycan Ordusudur. O ordu ki 27-28 il önce, de-

ATA VƏSİYYƏTİ
şərəflə yerinə yetirən
Müzəffər Ali Baş Komandanın
QƏLƏBƏ MÜJDƏSİ

mək olar ki, yox idi. Oları da pərakəndə, dağınıq, xaotik idi. Bir-birini qəbul etməyən, heç kimə tabe olmaq istəməyən silahlı dəstələr, könüllülər batalyonlarından ibarət nizamsız ordu. Ulu öndər Heydər Əliyev xalqın təkidi tələbi ilə ikinci dəfa hakimiyətə qayıdı, o ağır günlərdə tarixi xilaskarlıq məsələsinə başlaması ilə bütün sahələrdə və ilk növbədə Orduda intizamsızlıq son qoyuldu. Silahlı dəstələr, könüllülər bir mərkəzə, vahid komandanlıqda birləşdirildi, dəmir nizam-intizam yaradıldı. Ümummilli liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyəti dönenində Azərbaycan ordusunun gücünün, qüdrətinin, döyü qabiliyyətinin və əzminin, vətənpərvərlik ruhunun yüksəldilməsi, onun ən müasir silahlara, herbi texnikalara təchiz olunması istiqamətində qətiyyətli addımlar atıldı. Hərbçilərin və ya herb sənətənən bütün incəliklər ilə tanış olmaq, exz etmek istəyen gənclərimiz xarici ölkələrdə, xüsusilə qardaş Türkiyənin yüksək nüfuzlu ali hərb məktəblərində təcrübə keçmələrinə, təhsil almalarına hər cur şərait və imkanlar yaradıldı.

Şuşada Novruz tonqah

Bütün dünya görür ki, “Qarabağ Azərbaycandır”. Dünya gördü ki, Azərbaycan xalqı və Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən Novruz bayramında ənənəvi Prezident ailəsi ilə Şuşadadır. Şuşada Cıdır düzündə bayram tonqalı alovlanır, müğəm səsi gəlir. Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü, qüdrəti ilə azad etmeye qadirdir.

İndi isə azadlıq qovşaqar şadyanalığa bürünən Qarabağ, Şərqi Zəngəzur sevincini bütün obalara, ellərə, Odlar yurdunun her yerinə paylaır. İndi burada heyət qaynar, 30 illik həsrətdən, nisgiləndən, qübdən sonra bu yurdların üzü güllür. Başındakı çən, çıxın çəkilib, bağbağçıları, çəmənləri yenidən lalezara çevirilib. Əzəli yurdularımız intizarında olduğunda o axarlı-baxarlı çağlara, şən-şəraq, bəxtəvar, bayram coşqulu günlərinə qovşur. Şuşadan, Cıdır düzündən ucalan Azərbaycan torpaqları pərdə-pərdə Qarabağ, işğaldən azad edilən bütün torpaqlara yayılır. Her ani sevinca köklənən Vətənimiz indi bəxtəverliklə övladlarına qucaq açır, doğmalarının isti həni könlükənə məlhəm olur.

Bizim nəsil bu şanlı tarixin növbəti sehifələrini yeni-yeni zəfərlərlə yazacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanıdır!

Qələbən mübarək, Azərbaycan! Qalibiyətin mübarək, Müzəffər Ali Baş Komandan!

Zəfərinə alqış, Şanlı Azərbaycan Ordusu!

Ruhunuz şad olsun, ey ana Vətən uğrunda can qoyan müqəddəs Şəhidlərimiz!

Aytən BAĞIYEVA,
Bakı şəhəri 36 nömrəli tam orta
məktəbin Azərbaycan dilini
və ədəbiyyat müəllimi

2021/2022-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) daxil olanlar sırasında müsabiqədən kənar tələbə adını qazananlar da var. Onlardan biri, mühəndislik fakültəsinin Kompüter elmləri ixtisasının tələbəsi Sadiq Məlikovdur. O, Dövlət imtahan Mərkəzinin keçirdiyi imtahanlarda da özünü sınayıb və 615,1 bal toplayıb.

Müsabiqədən kənar tələbə olanlar



Bakı
Mühəndislik
Universitetini
seçən
gənclərin
uğur
hekayələri

Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbi xüsusi nümunəli attestat və qızıl medalla bitirib. 2018-ci ildə Abşeron Rayon Təhsil Şöbəsi və "Pifaqor Akademiyası"nın birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüne həsr olunmuş riyaziyyat-məntiq olimpiadasında (rayon üzrə 8-ci siniflər arasında) I yeri tutub və qızıl medalla mükafatlandırılıb.

2019-cu ildə BMU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən III Qış Elm Festivalında iştirak edən S.Məlikov riyaziyyat kateqoriyası üzrə 2-ci yera layiq görüldü.

2019-cu ildə fənn olimpiadalarının respublika turunda riyaziyyat fənni üzrə, 2020-ci ildə fənn olimpiadalarının respublika mərhəlesinin final turuna (informatika fənni) qatılıb və sertifikatlarla mükafatlandırılıb. Bundan başqa, 2019/2020-ci tədris ilində respublika fənn olimpiadalarında informatika fənni üzrə III yere layiq görüldüyü üçün diplomla və bürünc medalla təltif edilib. Müsabiqədən kənar BMU-ya qəbul olan digər tələbə universitetin pe-

daqojı fakültəsinin Biologiya müəllimliyi ixtisasını seçən Gülnar Əkbərlidir. O, Şəki şəhəri R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbi xüsusi nümunəli attestat və gümüş medalla bitirib. 2019-cu ildə biologiya fənni üzrə keçirilən olimpiadalarla iştirak edib və finala qədər yüksəlib. G.Əlkəbərli 2020-ci ildə dünyanın hər yerindən tələbələri ingilis dilində sağlam rəqabətə davət eden və müəllimlər arasında əməkdaşlığı inkişaf etdirən 8-ci Beynəlxalq Hippo Olim-

Şəhid Vüqar Vəliyevin xatırəsi anılıb

Ağdam rayon Rzalar kənd tam orta məktəbində şəhid Vüqar Vəliyevin doğum gününü həsr olunmuş tədbir keçirilib. Təhsil şöbəsindən bildirlər ki, tədbirdə şəhidin döyüş yoldaşı Vüsal Cəfərov, İcrə nümayəndəsi Mehman Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Fima Quliyeva Vüqar Vəliyevin mərdliyi, vətənpərvərliyi, böyük səcəti haqqında şagirdlər məlumat verib. Şəhidin döyüş yoldaşı Vüsal Cəfərov onun qəhrəmanlığından qürurla danışır.

Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

"Bütün peşələr önemlidir!" müzakirə saatı

Şuşada ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında peşəyönümlü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi məqsədilə 10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimova tərəfindən "Bütün peşələr önemlidir!" adlı müzakirə saatı təşkil edilib.

Müzakirə saatı zamanı şagirdlərə peşə seçimi üzrə dəyərli tövsiyələr verilib və onların fikirləri dinlənilib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Şagirdlər Tarix-Diyarşunaslıq muzeyində


M.Səfərov adına Horadiz şəhər 1 nömrəli tam orta məktəbin bir qrup şagirdi Füzuli rayon Tarix-Diyarşunaslıq muzeyindən təşkil olunan sərgidə iştirak edib.

Təhsil şöbəsindən bildirlər ki, muzeydə şagirdlər qədim dövrlərə aid müxtəlif eksponatlar nümayiş etdirilib. Muzey işçiləri bu eksponatlar haqqında şagirdlərə ətraflı məlumat verib.

Daha sonra şagirdlər I və II Qarabağ müharibəsində qəhrəmancaşına həlak olmuş şəhidlərimizin səxsi əşyaları ilə tamş olublar. Bu hissədə şəhər Vüqar Zamanov, Rəfaiyl Əliyev, İlqar Baxışov və digər şəhidlərimizin səxsi əşyaları şagirdlər nümayiş etdirilib, onların keçidiyi şərəfli döyüş yolu və qəhrəmanlıqları haqqında geniş məlumat verilib.

Sakir CƏFƏROV

Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün seminarlar



19 və 21 oktyabr tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin dəstəyi və Təhsil Sisteminin İnformasiyalasdırılması İdarəsinin təşkilatçılığı ilə keçirilən seminar-

larda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 2000-ə yaxın professor-müəllim heyətinin üzvü iştirak edib.

Seminarda distant təhsilin təşkili üçün "Microsoft Teams" platformasının yaradıldığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.

Belçikada 2022-2023-cü tədris ilində magistratura təhsili



Belçikanın "College of Europe" ali təhsil müəssisəsi 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqəqud programı elan edir. Program Avropa Qonşuluq Siyaseti ölkələri vətəndaşları üçün "Dövlət idarəciliyi və Siyaseti, Beynəlxalq münasibətlər və Diplomatiya, Avropa İqtisadi Tədqiqatları, Avropa Hüququ" kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqəqud təklif edir.

Təqəqud programına son müraciət tarixi 19 yanvar 2022-ci ildir.

Otraflı məlumatla elan (<http://htp.edu.az/uploads/fileuploads/2021/10/4962cfa5bf7b4c71a8cf7892af36fe0c.pdf>) vasitəsilə tanış ola bilərsiniz.

piadasına qatularaq uğur qazanıb.

O, tabiat elmləri (kimya, fizika, biologiya) üzrə Yeniyetməlerin Beynəlxalq Elm Olimpiadasının (International Junior Science Olympiad - IJSO) beynəlxalq komandası üçün keçirilən seçim imtahanında müsbət nəticə əldə edib və dörslərə, laboratoriya hazırlığına, eləcə də xüsusi məşğolələrə cəlb olunub.

2020 və 2021-ci illərdə Beynəlxalq Biologiya Olimpiadasının (International Biology Olympiad-IBO) hazırlanmış komandasına daxil olub və imtahanlarda müsbət nəticə əldə edib. Hazırlıq komandasının seçmə turunda isə 5-ci yerdə qərarlaşdı.

2021-ci ildə Biologiya fənni üzrə beynəlxalq onlaysın STEM olimpiadasının final mərhələsinə qədər yüksəlib və sertifikatla təltif olunub.

Respublika fənn olimpiadalarında (biologiya fənni) 2 gümüş medalla təltif olunan G.Əkbərlər, eyni zamanda 2021-ci ildə fənn olimpiadalarının respublika turunda II yere layiq görüldü.

Bununla yanaşı, 2020-ci ilin fevral ayında "EducationUSA Azerbaijan"-ın keçirdiyi "Write-On!" esse yarışmasında iştirakma görə, həmçinin may ayında baş tutan "Stat at home, stay creative" video yarışmasında I yeri qazanıb, sertifikatla mükafatlanırlıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-2020-ci il 20 may tarixli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin, yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədən əməkdaşlığı inkişaf etdirirək 8-ci Beynəlxalq Hippo Olim-

166 məktəbdə elektron jurnal və gündəlik sisteminin tətbiqinə başlanılıb

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir. Sistem həzirdə şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur. Cari ilin sonuna dek daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur. Sisteme yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunur.

Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və əvvəlciliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi, məktəb və valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Yeni sistem vasitəsi ilə sinif komplektləri, şagird siyahısı, işçi-lərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiyamətləndirmə, dəvamıyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıblar.

Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldıqınə görə dinamik hesabatların çıxarılması, proses məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb. Həmçinin, məktəbin içi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyatının qarşısının alınması hədəflənib. Bununla yanaşı, sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqəlerinin elçatanlığı artırılıb.

“Azərbaycan universitetlərini reytinqlərimizdə görəcəyik”



- Təhsil Nazirliyi və QS arasında imzalanan sözənək hədəfləri barədə məlumat verməyinizi xahiş edirik...

- Ötən ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dörətlişəməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və on müasir tələblərə cavab vermelidir”. Dövlət başçısının bu mövqeyi “QS Quacquarelli Symonds”un missiyasına tam uyğundur ki, buna də təhsil nailiyyətlərinə, karyera inkişafını və beynəlxalq hərəkəti ilə dəstekləməkə bütün dünyada motivasiyalı insanlara öz potensiallarını reallaşdırmaqda kömək etməkdir.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsədlərə nail olumması istiqamətində gördürüümüz işlər, digər fealiyyətlərə yanısı, abituriyentlərə, tələbələrə və onların valideynlərinə ölkənin ali təhsil müəssisələri və təhsil proqramları haqqında məlumat verməkdir ki, buna istedadlı gönçərlərin potensialını üzə çıxaraq, onların arzuolunan bilik və bacarıqlara, peşələrə yiyələnmələrinə kömək edəcək.

Bu ilin may ayında Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevlə onlayn görüşümüz keçirildi. Söhbət zamanı mili ali təhsilin nüfuzunun gücləndirilməsi, ölkə universitetlərinin beynəlxalq aləmdə tanınması və nüfuzlu reytinqlərdə iştirak məsələlərində əməkdaşlıq imkanları müzakiro olunub. Bir neçə həftə sonra bu dialoq Bakıda nazir ilə görüşdə davam etdirildi.

Məqəvilənin möqsədi Azərbaycanın aparıcı universitetlərinə reytinqlərdə iştirak kontekstində informasiya-analitik dəstək verməkdir.

- Əsas məqsədlərdən biri “QS World University Rankings” kimi nüfuzlu reytinqlərdə universitetlərin səmərəli iştirak strategiyalarının formalasdırılmasıdır. QS ilə əməkdaşlıq buna kömək edə bilərmi?

- Universitetlərin reytinqlərlə işləməsi iki esas komponentdən ibarətdir: məzmun və metodoloji. Məzmun baxımdan universitet beynəlxalq akademik dairələrdə və işəgötürənlərin peşə icmalarında artan tənimə lazımlığı ki, buna xarici ali təhsil müəssisələri ilə tərefdəşləq müvəfiyyəti bağlamağa, yüksək ixtisaslı müəllimləri və uğurlu tələbələri celb etmeye və prioritet tədqiqat istiqamətlərində qlobal elmi gündəliyə təsir göstərməye imkan verəcəkdir. Burada nüfuzlu elmi nəşrlərdə təmsil olunmaq, əhəmiyyətli konfranslarda iştirak etmək, mübadilə proqramlarının və ikili diplom proqramlarının inkişafı və onlayn mühitdə olmaq xüsusi rol oynayır.

Metodoloji aspektə goldidəkə isə, reytinqlərdə iştirak etmək üçün reytinq agentliklərinə məlumatların vaxtında təqdim edilməsi, illik reputasiya sorğuları zamanı universiteti dəstəkləyə biləcək ekspertlərə işləmək, reputasiya və elmi metrik gos-

Məlumdur ki, qlobal çağırışlar dövründə baş verən dəyişikliklər özünü daim yeniləşən ali təhsil sistemində göstərir. Bu dövrdə universitet brendlərinin inkişafı, beynəlmilləşmə, dünya arenasında özünütəsdiqətmə kimi məsələlər üzə çıxır. Universitet özünü beynəlxalq məqyasda necə tanıdır, öz mövqeyini və reputasiyasını necə qoruya, reytinqlərdə layiqli yer tuta bilər? Bu yaxınlarda Təhsil Nazirliyi ilə Böyük Britaniyanın “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunmuş tədbirdə bu məsələlər də diqqət mərkəzində olub. “QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubovla səhəbatımızdə bə əməkdaşlığın hədfələri, ölkəmizin ali təhsil sistemine verəcəyi töhfələr, ali təhsil müəssisələrimizin qlobal rəqabətə davamlılığının artırılması, universitetlərimizin beynəlxalq aləmdə tanınması məsələlərinə aydınlıq görtirməyə çalışdıq.

tericilərin izlənilməsi, həmcinin hədəf reytinq qrupundakı universitet və ali təhsil müəssisəsinin işinin müqayiseli təhlili lazmıdır.

Biz Təhsil Nazirliyinin, Azərbaycanın aparıcı universitetlərinin və QS-in səyərini yuxarıda göstərilən bütün istiqamətlər üzrə birləşdirirdik.

- Universitetin reytinqi necə müəyyənləşdirilir? Bu və ya digər universitet haqqında məlumatlar necə və haradan alınır, qeymətləndirməzdə hansı meyarlardan istifadə olunur?

- Biz müxtəlif reytinqlərin geniş spektrini, o cümlədən dünənin yaxşı universitetlərinin institutional reytinqini - “QS World University Rankings”, Şərqi Avropa və Orta Asiyadan yaxşı universitetlərin regional reytinqini - “QS Eastern Europe and Central Asia University Rankings”, fənn reytinqini - “QS World University Rankings by Subject”, məzunların işlə tomin olunması reytinqini - “QS Graduate Employability Rankings” və bir sıra digər başqa reytinqləri dərc edirik.

Bu reytinqlərin hər birinə öz metodoloji və indikatorları var. Bu göstəriciləri iki səri qrupa bölmək olar: keyfiyyət və əhəmiyyət göstəriciləri. Keyfiyyət göstəricilərinə akademik nüfuz və işəgötürənlər arasında nüfuz göstəriciləri daxildir, onlar müvafiq illik sorguların yekunlarına eşaşən hesablanır.

Əhəmiyyət göstəricilərinə təhsil mühəttiminin seviyyəsinin göstəriciləri - məsələn, müəllim və tələbə sayının nisbəti və elmi dərəcəyə malik müəllim və əməkdaşların nisbəti, beynəlmilləşmə göstəriciləri - xarici müəllim və şagirdlərin nisbəti, elmi-metrik göstəricilər - müəllim və əməkdaşlığı düşən nəşrlərin və sitatların sayı, Hirsch indeksi və beynəlxalq elmi əməkdaşlıqlar (kollaborasiyalar) indeksi, onlayn mühitdə mövcudluq göstəriciləri daxildir. Sorğular zamanı topladığımız reputasiya məlumatlarına əlavə olaraq, universitetlər bize əhəmiyyət məlumatlarını birbaşa təqdim edir. Elmi-metrik məlumatlar tərefdəşimiz - Elsevier tərəfindən tomin edilir. Universitetin onlayn mühitdə iştirak göstəricilərinin hesablanması üçün isə “Webometrics”-in webometrics.info saytındaki göstəricilərindən istifadə olunur.

- Ali məktəbin fəaliyyətində reytinqlərin rolu necə qiymətləndirilsiniz? Bəzən deyirlər ki, reytinqlər rəqabət prosesinə xidmət edən vasitədir. Siz necə düşünürsünüz?

- Biz reytinqlərin möqsəd olmadığını düşünürük. Reytinqlərin sürətölçənə (spidometr) möqayisəsi bize daha yaxındır: sürətölçənə diqqət yetirmədən maşın axınlı gedə bilərsiniz? Nəzər cəhdən, elbəttə ki, olar. Bununla yanaşı, bezen süratı aşmamaq, döngədo qızışdırma düşməmək və yoldan uşşamamaq üçün sürətölçənə baxmaq hələ də faydalıdır.

Bir çox universitet rektörleri üçün reytinq - resursların paylanması üzrə qarar qəbul etmək üçün vasitələrindən biridir, bir güzgüdür, bunun vasitəsilə neyin çox yaxşılığından təsdiq edilməsi və daha nələrin yaxşılaşdırılacaqlığını görə bilərsiniz.

- Universitetin reytinqi və onun nüfuzu nadən və kiindən asılıdır - tədrisin keyfiyyətindən, müəllimlərdən, tələbələrdən, məzunlardan və ya elmi işlərin həcmindən?

- Söylədiğinizin hamisi, şübhəsiz ki, universitetlərin reytinqlərdəki mövqeyinə təsir göstərir. Təhsil proqramlarının keyfiyyəti, elmi laboratoriyalarda avadanlıqların olması, neşr aktiviliyi, məzunların keyfiyyəti ilə bağlı işəgötürənlərin rəyi, məzunların işlə tominolunma faizi, dünənin müxtəlif yerlərində elmtutumlu ekosistemlərə əməkdaşlıq, nüfuzlu tədbirlər və xəber ləntərlərində olmaq və bir çox digər amillər birbəşə və ya dolayı olaraq on yaxşı ali təhsil müəssisələrinin reytinqlərdə yerini və mövqelərin dinamikası müəyyən edir.

Bundan əlavə, reytinqlər universitetin digər ali məktəblərə müqayisədə necə inkişaf etdiyini nəzərə almağa imkan verir, cünki heç bir universitet yerində durmur. Buna görə də hər hansı bir ali məktəb üçün müsbət dəyişikliklərin sürətinin digər universitetlərə nisbətən daha yüksək olması vacibdir.

Bu, universitetin global rəqabət qabiliyyətini artırmaya imkan verir, cünki müsbət dəyişikliklər təkcə professor-müəllim heyəti, tələbə və abituriyentlər üçün deyil, həm də xarici auditoriya, peşəkar içtimaiyyət üçün nəzərə çarpan olur.

*Sergey XRİSTOLYUBOV,
QS-in regional direktoru:*

“Azərbaycan ali məktəblərinin göstəricilərini çox diqqətlə izləyirik”

ləri üzrə xarici universitetlər arasında strateji tərefdəşlərinə axtarışı, beynəlxalq elmi-təhsil mühürtində əlaqələr şəbəkəsinin genişləndirilməsi, müəllim və tələbə mühədiləsi proqramlarının inkişafı, kütləvi informasiya vasitələri və sosial şəbəkələrə fəal iş aparmadından ibarətdir. Bundan əlavə, QS reytinqlərinin metodologiyasını öyrənmək və bütün lazımi məlumatları təqdim etmək lazımdır.

Yadda saxlamaq çox vacibdir ki, universitetin qlobal rəqabət qabiliyyətindən artırılması istiqamətində görülen işlər daim illik xarakter daşıyır. Bir sıra universitetlərdə hesab olunur ki, reytinqlərdə iştirak yarın QS-a ilə bir dəfə məlumatların göndərilməsi ilə noticələrin, bu, reytinqin spesifikasiyasiının son dərəcədə aranılsımasıdır.

- QS-in Azərbaycanda universitet brennin inkişafı ilə bağlı təklifləri var mı? Azərbaycanın QS ilə galəcək əməkdaşlıq perspektivləri necədir?

- Otuz ilden artıq tarixi ərzində şirkətimiz universitet brenndlərinin tanınmasının artırılması məsələlərində əhəmiyyətli iş təcrübəsi toplayır. Universitetin komandası ilə tanış olan QS ekspertləri tez-tez onlardan iki-üç nailiyyətin adını çəkməyi xahiş edirlər ki, onların sayesində ali təhsil müəssisəsi öz ölkəsində və xaricdə tanınır. Tacribə göstərir ki, ali məktəbin heç də bütün ekspertləri, o cümlədən universitetin beynəlxalq aləmdə tanınmasına cavabdeh olanları belə, bu suala dəqiq cavab verə bilənlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanan sazişimiz çörçivəndən və layihənin iştirakçıları on universitetlərdə diaЛОQda universitet brenndlərinin təşviqi məsələlərinə xüsusi diqqət yetiriləcək: biz ixtisas meydancalarında, elmi nəşrlərde və media məkanında iştirakımızın genişləndirilməsi istiqamətində işləri təklif edəcəyik.

- Nəhayət, yeni QS reytinqlərinin nə vaxt açıqlanması gözlənilir? Növbəti buraxılışlarda universitetlərimizi görə bilərikmi?

- Dekabrın ortalarında Avropa və Orta Asiyadan inkişaf etməkdə olan ölkələrinin on yaxşı universitetlərinin 2022-ci il üzrə yeni regional reytinqi açıqlanacaq. Dünən yaxşı universitetlərinin mart ayında nəşr olunacaq fəmə reytinqi ilə cari reytinq dövrü başa çatacaq. Gələn ilin iyünləyində dənə universitetlərinin yeni institutional reytinqin neticələri məlum olacaq. Əminim ki, biz Azərbaycan universitetlərini reytinqlərində görəcəyik - hansı yerlərdə, buna zaman göstərəcək.

Fürsatdan istifadə edərək, “Azərbaycan müəllim” qəzeti bütün oxucularına möhkəm cansağlığı və sıfıralıq arzulamaq istərdim!

Oruc MUSTAFAYEV

Hökumətlərərəsi Təqaüd Proqramlarının iştirakçıları

"Azərbaycanımızı layiqli təmsil etmək üçün əlimizdən gələni etdik"

Dünyanın müxtəlif ölkələrində təhsil alan gencərimizin xoş sorağını eşitmək hər birimiz üçün iftixar mənbəyidir. Gencərimizin təhsil alıqları xarici universitetlərin elm, sosial həyatında fəal iştirakı, təhsil uğurları ilə yanaşı, ictimai feallığı ilə seçilənləri onların potensial imkanlarından xəber verir. Əcnəbi ölkələrdə təhsillə yanaşı, milli dəyərlərimiz, maraqlarımız naminə feallığı ilə seçilən tələbələrimiz kifayət qədərdir. Onlardan biri də Çinin Sichuan Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsili alan Tural Əliyevdir. Müsahibimizlə səhərətimizə onun ilk təhsil illerindən başladığını.

- 2012-2016-cı illerdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Amerikaşunaslıq" ixtisası üzrə bakalavr dərəcəsində təhsil almışam. Təhsil müdətində müxtəlif vaxtlarda ABŞ-in Wisconsin-Medison Universitetində ixtisasım üzrə biliklər yiyələnmişim, universitetdən konarda tarix, diplomatiya, hüquq sahəsində bir çox layihələrin, beynəlxalq tədbirlərinin fəal iştirakçısı olmuşam, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetində "İlin ən yaxşı tələbəsi" adına layiq görəlmüşəm. 2017-ci ildə herbi xidmətdən geri döndükdən sonra Çində təhsil almağa qərar verdim. Daha sonra Sichuan Əyaləti Hökumət Təqaüd programını qazandım. 2017-2021-ci illerdə Sichuan Elm və Mühəndislik Universitetində "Qida mühəndisliyi" ixtisası üzrə magistr təhsili almışam. Universitetdə oxuduğum müddətə müxtəlif tədqiqat sahələrini əhatə edən məqalələrim dərc olunub. Son illerde dünyaya baş veren proseslərdən sonra qida mühəndisliyi sahəsi üzrə doktorantura oxumaq şansımı olsa da, ikinci dəfə diplomatiya sahəsi üzrə magistr təhsili almağa qərar verdim. Bu dəfə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında bağlanmış "Hökumətlərərəsi Təqaüd Proqramları" (HTP) çərçivəsində təqaüdü qazandım. 2021-ci ilin sentyabr ayında Çinə gəldiyim ilk gündən etibarən arzusunda olduğum Sichuan Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə başladım.

Həyatumdə çox müsbət dəyişikliklər baş verib

- Hökumətlərərəsi Təqaüd Proqramının təhsilində rolü, əhəmiyyəti barədə. Bu program sizin üçün nə kimim imkanlar yaratıdır?

- İlk növbədə qeyd edim ki, HTP çərçivəsində bu gündək 100-dən çox Azərbaycan vətəndaşı ÇXR-də təhsil alır. Ümumilikdə isə ÇXR-də 500 nəfər qədər Azərbaycan vətəndaşı fərqli program və təqaüdlər vasitəsilə təhsil alıb və almaqdadır. Şəxsi tərəübəmə gəlince, cami 1 aydır HTP çərçivəsində təhsil almağıma baxmayaraq, həyatimdə çox müsbət dəyişikliklər baş verib. Həm Çinin ən çox sevdiyim bölgəsi, həm də arzusunda olduğum universitetdə oxuduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Artıq bir neçə tədbirdə fəal iştirakçı qismində çıxış etmişəm. Bu təqaüd programı müqaviləsi Azərbaycan Respublikası və Çin Xalq Res-

publikası arasında bağlandı üçün, öz üzərimdə daha böyük məsuliyyət hiss edirəm. Növbəti üç il ərzində vətənimizi layiqli təmsil etmek üçün əlimdən gələni edəcəyəm.

**Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq
hər birimizin börcədürü**

- Son təqdimatınız barədə məlumat verərdiniz zəhmət olmasa...

- Təhsil aldığım ixtisas son illerdə ölkəmizdə baş verən həqiqətləri bilavasitə və ya dolayı yolla çinli müləmlər və tələbələr arasında müzakirə etməyimə yardım oldu. Qeyd etdiyim kimi, Sichuan Universitetində cəmi 1 aydır ki, magistr təhsilinə başlamışam. İlk gündiyim gündən azərbaycanlı olduğunu

qiqtələrini dünyaya çatdırmaq xaricdə yaşayan ve yaxud təhsil alan hər bir Azərbaycan vətəndaşının borcudur.

**Çində təhsil Azərbaycanımızı
tanıtmaq üçün mənə verilən ən
böyük fursətlərdən biridir**

- Magistr təhsili alıǵımız universitet və ixtisasınız barədən deyə bilərsiniz?

- Daha reytingli digər universitetlərdə təhsil almaq şansım olmasına baxmayaraq, Sichuan əyalətinə olan sevgimdən bəyəli tərk etməmək qərəmə gedim. Çinin top-20 universitetləri arasında yer alan Sichuan Universiteti ölkənin cənub-qorbində olan Sichuan əyalətinin paytaxtı Çendu şəhərində yerləşir. Sichuan vilayəti ilə Azərbaycanın bir sıra qurumları arasında six əlaqələr var.



**Zaman artıq çoxdandır ki,
Azərbaycanın xeyrinə işleyir**

- Bilirsiniz ki, Azərbaycan 30 illik işgala son qoyaraq tarixi Zəfərə imza atdı. Azərbaycanın bu Zəfərənən sonra beynəlxalq münasibətlər sistemində rolü və mövqeyini necə qiymətləndiririniz?

- Təessüflər olsun ki, bu tarixi, şərəflə anlırla vətəndə ola bilmədim. Bu na baxmayaraq mən və digər həmvətənlerimiz hər ani birlikdə müzakirə edir, şərəflə, hüznüllü hissələri birgə yaşayırıq, informasiya mühərribəsində fəal mövqə ortaya qoyaraq, bu çətin günlərdə Azərbaycanımızı layiqli təmsil etmək üçün əlimizdən gələni osrəgəmədik.

2 mart 1994-cü ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illerdə Bakıdaşlı şəhid Arif Veliyev adına 258 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbdə oxuduğu dövrde bir çox tədbirlərin və layihələrin fəal iştirakçısı, müsabiqələrin qalibi olub. 2004-2009-cu illerdə Vaqif Mustafazadə adına 2 sayılı inceşənat məktəbində "Rəssamlıq" ixtisası üzrə biliklərə də yiylənib. Eyni zamanda bir çox yeri və xarici sərgilərin iştirakçısı və qalibi olub.



mu bilən hər kəs Qarabağ münaqişəsi haqqında məlumat almaq istəyirdi. Nəhayət, 12 oktyabr tarixində Sichuan Universitetində baş tutan görüş zamanı mənənə Çin dilində "Ermenistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi" mövzusunda çıxış verildi. Çıxişim 15-20 dəqiqə nəzərdə tutulmasına baxmayaraq, mövzu geniş və suallar həddindən artıq çox olduğundan bir saatdan çox çəkdi. Bilirsiniz ki, dünyanın bəzi ölkələrində olduğu kimi, xüsusişlə Çində də mühərribə ilə bağlı saxta xəbərlər yayılmışdır. Bütün sualları geniş şəkildə, faktlarla, qürurla cavablandırırdım. Çıxişim çox xoşlarına goldi və iki gün sonra başqa bir auditoriyada çıxış üçün dəvətdədım. Düşünürəm ki, Qarabağ hə-

Belə ki, keçən il Çin Xalq Respublikası Sichuan Universitetinin yüksək ixtisaslı tibb mütəxəssislərini koronavirus infeksiyasının (COVID-19) qarşısını alımaq məqsədilə Azərbaycana göndərmişdir. Və xüsusişlə vurğulamaq istərdim ki, Bakı və Çendu şəhərləri "Qardaşlaşmış şəhərlər"dir. Hazırkı beynəlxalq münasibətlər fakültəsinin Cənubi Asiya Tədqiqat İstítutunda magistr təhsilinə başlamışam. Gələcəkdə diplomat olmaq üçün həm xarici, həm də çinli tələbələrə bütün imkanlar yaradılır. Elmi rəhbərim və digər professor, tələbə heysti tərəfindən yüksək dəstək görürəm. Düşünürəm ki, burada təhsil almaq və yaşamaq Azərbaycanımızı tanıtmaq üçün mənə verilen ən böyük fursətlərdən biridir.

Müsəir dövdə beynəlxalq münasibətlər sisteminin olduqca mürrekəb xarakterə malik olduğunu nəzəre alsaq, Şanlı Zəfərənən sonra Azərbaycanın beynəlxalq münasibətlərə rolü ardıcıl olaraq artıq artıqdır. Bu tarixi qələbə regionda sülh üçün yeni imkanlar yaradıb, Cənubi Qafqazın siyasi siması və geosiyasi manzerası əsaslı şəkildə dəyişib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artı". Dünya ölkələrinin rəhbərləri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sisteminə artan

nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Bu gün beynəlxalq birliliyin ən fəal üzvlərindən birinə çəvrilən Azərbaycan regionda və dünyada məhrəban qonşuluq siyaseti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tənimsiz, məşhur şəxslərin dildən dövlətlimiz qüdrəti, onun bölgədəki rolü haqqda səslənen fikirlər isə hər birimizdə fəxərət hissə yaradır. Şərqi xalqları arasında da Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Qərbi ölkələrinin bəzilərində Azərbaycan əleyhine bəzi çıxışlar ola da, artı bütün dünyaya gücümüzü göstərmış, zaman çoxdandır ki, Azərbaycanın xeyrinə işleyir. Azərbaycanın dünyaya göstərdiyi mühərribə təcrübəsi isə hələ uzun müddətə əsas mövzularдан biri olacaqdır.

- *Magistratura təhsilinizdən gözlənilirsiniz, gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?*

- Səmimi söyləsek, Çində HTP çərçivəsində aldığım təhsildən gözənlətilər böyükdür. Ümid edirəm ki, mənənən inamı doğruldacaq və gələcəkdə beynəlxalq münasibətlər sahəsində uğurlu fəaliyyət göstərəcəyəm. Ən böyük hədəfim təhsilimi başa vurduqdan sonra vətənə qaydırıb, öz sahə üzrə biliyim və bacarıqlarından təhsil və ya digər sahələrdə istifadə etməkdir. Hələ ki, elmi tədqiqatlarımı fokuslaşdırıram. Son bir il ərzində beynəlxalq münasibətlər sahəsində 2 elmi məqaləm dərc olunub. Hazırkı üzərində işlediyim bir neçə layihə vardır. Məqsəd həm də Azərbaycan haqqında beynəlxalq münasibətlər sahəsi üzrə Çin dilində bir neçə məqalə dərc etdirməkdir.

Oruc MUSTAFAYEV



İstedadlı şagirdlerin aşkarlanması



İstedad haqqında qəbul edilmiş bir tərif olmasa da, karyerasının çox hissəsini istedadlılığın öyrənilməsinə həsr etmiş kanadlı psixologiya professoru R.Gagneyə görə istedadlı şagirdlər potensialı dörd sahədən (intellektual, yaradıcı, sosial və fiziki) birində və ya bir neçəsində orta göstəricinin üzərində olanlar hesab edilir. Tarix boyu bu terminə yanaşmalar müxtəlif olmuşdur. Çoxları tərəfindən istedad 130 və ya daha yüksək IQ balı ilə əlaqəli bir intellektual qabiliyyət hesab olunur.

Bəziləri yüksək nailiyyətlərin qazanılmasını istedad hesab edirlər. Ancaq unutmamalıdıq ki, istedadlı uşaqların heç də hamisi akademik sahədə fərqlənmir. Bəzi uşaqlar həmyaşıldırlarına nisbətən yüksək yaradıcılıq, bədii, musiqi və ya liderlik qabiliyyətlərinə malikdirlər. İstedad bir bacarıq üzərində de cəmlənə bilər və ya daha ümumi ola bilər. Diğerlərinə görə, isə istedad peşəkarlıq baxımından nəzərə çarpacaq qədər fərqlənən qabiliyyətlərə sahib olmaqdır.

Artıq uzun illerdür ki, Azərbaycanda istedadlı uşaqların aşkaralaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu uşaqlar yerli və beynəlxalq yarışlarda uğur qazanır, ölkəmizi, milli-mənəvi dəyerlerimizi nümayiş etdirirlər. Qəbul etməliyik ki, bu cür uşaqların aşkarlanması, inkişaf etdirilməsi, onlara lazımi dəstəyin verilməsi gələcəyimiz üçün bir növ yatırım hesab edile bilər. Bu uşaqlar ölkəmizin inkişafında, sosial-iqtisadi həyatında böyük uğurlara imza atacaq, öz istedadları ilə gələcək nəsillərə böyük töhfələr verəcəklər. Bəs, istedadlı uşaqları necə aşkarla-
malı?

İstedadlı uşaqlar kiçik yaşla-
rından etibarən öz چeviklikləri,
yaddaşı, şifahi və yazılı nitq ba-
carıqları, düşüncə tərzləri, prob-
lemi həll etmə bacarıqları və sü-
rəti və müxtəlif bu kimi baca-
rıqlarına görə valideynlərin mü-
şahidəsinə əsasən aşkarlanırlar.
Validəylərlə əməkdaşlıq edə-
rək müəllimlər həmin şagirdlər
barədə məlumat toplayır və bu
uşaqların fəaliyyəti müəllimləri
tərəfindən müşahidə edilir. Da-
nilmaz faktdır ki, istedadlı şa-
girdlər yeni materialı həmyaşd-
larından daha sürətli öyrənirlər.
Böyüklerin etdiyinə bənzər hə-
rəkətlər edir, onlar kimi davra-
na, danişa və bəzən düşünə bi-
llirlər. Araşdırılmalar zamanı
müəyyən olunmuşdur ki, iste-
dadlı uşaqlar həmyaşidlərindən
daha erkən öyrənirlər. Yeni an-
layışları həmyaşidlərindən daha
yaxşı qavramaq qabiliyyətinə

yalıqı qarşılıqlı qəbulu yotma
malikdirlər. Bu cür şagirdlərə
bütün tapşırıqları həll etmələri
tapşırılanda bu, onlar üçün can-
sixıcı və maraqsız ola bilər, bu
hallarda programdan kənara çı-
xaraq potensiallarını göstərə bi-

Müəllimlər
onları necə
müəyyən edə
bilərlər?

ARTİ-nin hayata keçirdiyi innovativ layihələr

Əldə olunan
nəticələr
hədəflərin
uğurla
reallaşacağını
şərtləndirir



Tarixin zaman axışı baxımından 30 il kiçik bir müddət olsa da, Azərbaycan müstəqillik qazanandan bəri ötən otuz il ərzində çox böyük inkişaf yolu keçmişdir. Bu inkişaf iqtisadiyyatın və cəmiyyətin bütün sahələrini ehtiva etməklə, düzgün siyasi strategiyaların tətbiqi, iqtisadi və sosial sabitliyin təmin olunması nəticəsində mümkün olmuşdur. Cəmiyyətin sosial rifah səviyyəsinin davamlı artması, iqtisadi artımın sürtülməsi, azad edilmiş ərazilərin rekonstruksiyası və ehalinin qayğısının təmin edilməsi, rəqabətli insan kapitalının yetişdirilməsi növbəti onillik üçün Azərbaycan dövlətinin prioritətləri kimi müəyyən olunmuş, hədəflərə çatmaq üçün bütün resurslar səfərbar edilmişdir.

ləcəkləri fərqli təlim programı hazırlaya, yaxud daha kreativ, düşündürüçü, mənətiqi misallar tərtib edə bilərsiniz. Brullesin dediyi kimi: "İstedadlı şagirdlərin riyaziyyatda ən çətin beş misalı həll edə bildikləri zaman qalan 25 misali həll etmələrinə ehtiyac yoxdur".

Təlim prosesi düzgün qurulmadıqda normal sınıf otagları iş-

neçə üsul bu şagirdləri müəyyən etmə prosesinin daha elmi olmasına kömək edə bilər. Məsələn, şagirdlər iş vərəqində, testdə və ya sadəcə sinifdə suallara cavab verərkən bir mövzü haqqında da-ha dərin biliklər nümayiş etdir-dikdə müəllim qeydlər apara bilər. Başqa bir misal, şagirdlərə bir mövzü haqqında daha yüksək sa-viyəvi dösiyəcədən istifadə et-

neçə üsul bu şagirdləri müəyyən etmə prosesinin daha elmi olmasına kömək edə bilər. Məsələn, şagirdlər iş vərəqində, testdə və ya sadəcə sinifdə suallara cavab verərkən bir mövzu haqqında da - ha dərin biliklər nümayiş etdir-dikdə müəllim qeydlər apara bilər. Başqa bir misal, şagirdlərə bir mövzu haqqında daha yüksək səviyyəli düşüncədən istifadə etmələrini tələb edən bir tapşırıq verməkdir. Beləliklə, müəllim bütün şagirdlərin cavablarını müqayisə, təhlil edə bilər. Bunu baca-ran şagirdlər istedadlı hesab olunabilərlər.

İstedadlı şagirdlərin digər xüsusiyyəti onların maraq dairələridir. İstedadlı şagirdlər bir mövzuya daha çox maraq göstərirlər və daha çox suallar verirlər. Bu cür şagirdlər təhsil, elm və yeniliklər ilə həmyaşıdlarından daha çox maraqlanır və sual verirlər. Bir şagirdin istedadlı olduğunu müəyyən etmək üçün sadəcə verdiyi sualların növünü və sayını ölçmək kifayət etməsə də, bu cür məlumatları da qeyd etmək şagird haqqında daha geniş təsvərvürə malik olmağa kömək edəcək.

Bir şagirdin istedadlı olub-olmadığını müəyyən etməyə kömək edəcək çoxlu testlər də var. Ancaq bunlar müəllim müşahidəsini əvəz edə bilməz. Bəzi şagirdlər istedadlı ola bilər, lakin standart test sahəsində zəif oləbilərlər. Bu cür uşaqların valideynlər və müəllimlər tərəfindən aşkarlanması üçün müşahidəyə ehtiyacları olur.

Bütün bu sadalanınlar - tapşırığı yerinə yetirmə sürəti, mövzunun anlaşılması, maraq dairələri və standart ballar şagirdin istedadlı olub-olmadığını müyyəyən etməyə kömək edə bilən amillərdir. Müəllimlər bu amillərdən xəbərdar olmalı və onları müşahidə etməyə çalışmalıdır, cüntiki istedadlı bir şagirdin erkənmüyyəyen edilməsi, şagirdin qabiliyyətinə bərabər bir səviyyədə böyüüməsi və inkişaf etməsi üçün lazımlı olan qaynaqları tapmasına kömək edə bilər.

**Tural ALIŞOV,
ARTİ-nin İstedadlı
uşaqlarla iş şöbəsinin müdürü**

Qarabağ savaşındaki qələbə sayesində yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaratdığı imkanlar, global dünya bazarına sürtələ inteqrasiya insan kapitalının keyfiyyət baxımından yeni səviyyəyə çıxarılmasını şərtləndirir ki, burada təhsil sektorunun üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsil sahəsində dövlət siyasetinin həyata keçirilməsində iştirak edən strukturlardan biri olaraq təhsilin bütün pillələri üçün məzmun hazırlamaq, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktik məsələləri araşdırmaqla yanaşı, təhsilin inkişafına yönəlmış bir sıra layihələrin həyata keçirilməsində də iştirak edir. Bu layihələr sırasında Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil pilləsində icra edilən "SABAH Magistratura" və "Kibertəhlükəsizlik" təlim layihələrini qeyd etmək xüsusilə verinə düşər.

giyaları", Azərbaycan Texnik Universitetinin "Logistika və nəqliyyat" və Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşmaları üzərə elan edilmiş grant müsabiqələrinin qalibi olmuşdur. ARTİ sadalanan ixtisaslaşmalar üçün məzmun hazırlanması prosesində xaricdə təhsil almış elmi dərəcəli mütəxəssislər, əmək bazarının nümayəndələri ilə sıx əməkdaşlıq çərçivəsində çalışmış, müasir cəmiyyətin və əmək bazarının tələblərinə cavab verən savadlı, bacarıqlı, peşəkar kadrların yetişdirilməsinə xidmət edəcək proqramların əsəyə götürülməsinə nail olmuşdur. Məzmun hazırlığını keyfiyyətli tədris prosesinin yalnız bir komponenti kimi görən İnstitut yerli təhsil işçiləri ilə yanaşı beynəlxalq təcrübəyə malik professor-müəllim heyətinin seçiləməsi, müvafiq təlim infrastrukturunun yaradılması, eləcə də həm tələbələr, həm də müəllimlər üçün davamlı inkisaf

Peşəkar kadr hazırlığı istiqamətində ARTİ-nin həyata ke-

çirdiyi və effektivliyini sübuta yetirmiş layihələrdən biri də “Kibertəhlükəsizlik” təlim layihəsidir. Məqsədi Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsini artırmaq, bu sahədə mütəxəssislərin yetişdirilməsinə, həmçinin informasiya cəmiyyətinin və kibertəhlükəsizlik icmasının qurulmasına dəstək verməkdən ibarət olan layihə 2019-cu ilin dekabr ayından etibarən icra olunur. İştirakçıların seçim prosesi vasitəsilə müəyyənləşdiyi bu layihədə təhsilalanlar altı ay müddətində nəzəri biliklər əldə etməklə ya-naşı, praktik səriştələrə də yiye-lənirlər. Beynəlxalq təcrübəli ekspertlər tərəfindən ingilis dilində aparılan kurslarda təhsilanlar təhlükəsizlik prinsipləri, etik haking, infrastruktur və veb tətbiqlərin təhlükəsizliyi mövzularında təlimlər almış, təlimlərin sonunda tələbələr ümumiyyətdə 13 komanda layihəsi hazırlanmışlar. Təqdim olunmuş layihələr dronlarla gələcəyə ucuş, “ThreatPoint”, Kiberöyrən, “Passward” və bu kimi istiqamətləri əhatə edir ki, bununla ölkəmizdə maşın öyrənməsi, dərin öyrənmə, sensorların in-teqrasiyası, korporativ işçi və individual şəxslərin kiber təhlükələrə qarşı hazırlanmasına töhfə verir. Layihənin məzunları bank və maliyyə sektorunda, dövlət və kommersiya təşkilatlarında fəaliyyətə başlayıblar.

Layihənin məzunlarından Hüseyn Qəmbərov Azərbaycanın bu il ilk dəfə qatıldığı "WorldSkills Asia 2021" bacarıq yarışlarında ümumi reytingdə 707 bal ilə ölkələr üzrə 3-cü, fərdi şəkildə 4-cü yeri tutaraq uğur alda etmişdir.

Qısa zamanda əldə edilən nəticələr istifadə olunan resurs-ların uzunmüddətli perspektivdə rəqabətli insan kapitalının yetiş-dirilməsinin, ölkə iqtisadiyyatı qarşısında qoyulan hədəflərin uğurla reallaşdırılacağının söz-çüsüdür.

Səbinə BABAYEVA,
*ARTİ-nin Peşə və ömürboyu
təhsil şöbəsinin müdürü*

BSU-nun ustad müəllimləri

MÜƏLLİM

"Müəllim-el atasıdır" deyib qədirbilən xalqımız. Heç şübhəsiz ki, bu kələmin məğzində müəllimin tekə xalqın övladına elm-bilik vermək qabiliyyəti deyil, onun gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolu, bu nəslin bir vətəndaş kimi, layiqli bir insan kimi yetişməsində ümdə vəzifəsi və iştirakı vurğulanır. Bu çətin, keşməkeşli, əzablı həyat və yaradıcılıq yolunda müəllimin hansı səviyyədə olması tələbini cəmiyyətin həmişə özü müəyyən etmişdir. Bu, çox ədalətli tələb kimi müəllimin yaradıcı qüvvəsinin meyarına çevrilmiş bir kateqoriya kimi səslənmişdir; təhsil ləyaqətli insan tərbiyəsinin əsas hissəsidir. Buna görə də müəllim təlim-tərbiyə sistemində, təhsil məkanında özü nümunəyə çevrilmişdir.



Fransız yazarı və şairi Antuan de Sent-Ekzüperi demişdir: "İnsanı tərbiyə-təhsil sistemi yaradır". İnsan həyatının menası yaradıcı təfəkkürün reallaşdırılmasıdır, bu işdə müəllimin rolü, bəlli olduğu kimi, əvəz olunmazdır. Bu halda müəllimin özünün yaradıcı təfəkkürünün mütləq ifadəsi üzə çıxır: yaxşı müəllim həqiqəti aşışları, onu təqdim edir; ustad müəllim isə bu həqiqəti tapmaq, onu dərk etmək yollarını öyrədə bilir.

Məqalədə belə ustad müəllimlərdən biri-filologiya elmleri doktoru, Bakı Slavyan Universitetinin (BSU) Müasir rus dili kafedrasının professoru, Əməkdar elm xadimi Lidiya Qranovskayanın həyat və yaradıcılıq yoluna nəzər salmağı qarşıya məqsəd qoymuşdur.

Lidiya Qranovskayanın elmi-pedaqoji fəaliyyətinin faktiki göstəricilərinin nəzər salmazdan öncə əsaslı bir faktı şərh etmek istərdik.

Görkəmlı alim, professor Məmməd Tağıyevin təməlini qoysduğu Azərbaycan rusistikası kimi qüdrətli və Cənubi Qafqazda öz layiqli yerini tutmuş elmi məktəbin bərəqərələri, inkişaf etməsində Lidiya Qranovskayanın öz yeri, öz dəst-xətti olmuşdur. Hələ o vaxtlar - keçən əsrin 60-ci illərində Lidiya Qranovskaya Rusiya elmi rusistika mərkəzləri ilə six əlaqədə olurdu, Azərbaycanda filologiya elminin bu sahəsində görülen işləri Rusiya alimlərinin nəzərinə kifayət qədər ciddi argumentlərə çatdırırı, ümumən Sovet İttifaqı mənşəindən Azərbaycan rusistikasını layiqinçə tomsil etmək, Azərbaycan alimlərini tanıtmaq işində professor Məmməd Tağıyeva, Firudin Hüseynova və digər görkəmlı alimlərimiz dəstək olurdu.

Bələliklə, Lidiya Qranovskaya keçmiş M.F.Axundov adı Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (APRDƏ), sonraları bu institutun davamçısı olan BSU-nun Qafqaz regionunda rusistika mərkəzinə çevriləsində ənənəvi işlər görmüşdür: beynəlxalq və ümumittifaq elmi konfransların BSU-da təşkil olunmasında, əvəzsiz rol oynamışdır. Professor Lidiya Qranovskaya bu gün de universitetimizin Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyi, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi ilə elaqələrinin möhkəmlənməsində fəal iştirakçıdır, görüşlər keçirir, mühazirələr oxuyur.

Azərbaycanda rus dilinin üslubiyatı problemlərinin araşdırılması sahəsində Lidiya Qranovskayanın adı birincilər sırasında dayanır, o, rusistikanın bu aspektinin inkişafına rəhbərlik edir: "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalında stilist-redaktor kimi fəaliyyətini davam etdirir, universitetimizin "Elmi əsərlər" məcməusunun 10 ildən artıq redaktor olmuşdur.

Lidiya Qranovskayanın insani, vətəndaşlıq mövqeyindən de danışmağı lazımlı bilirik. 1935-ci il iyunun 20-də Kiyev şəhərində anadan olan Lidiya Qranovskaya 5 yaşında olarkən valideyinə ilə Kiyevdən Bakıya toxliyyə olumuşdur. Bakıda oxuyub, təhsil almış, burada ailə həyatı qurmuşdur. 1956-ci ildə M.F.Axundov

Müəllim-alim ömrünün şərəfi

**Elmi-pedaqoji
fəaliyyət onun
ömür yolu,
tale yazısıdır**

adına APRDƏ-ni (indiki BSU) bitirmisidir. Həmin dövrden bu ali təhsil müəssisəsində işləyir, bir pedaqqoq və alim kimi məzə burada formalşmışdır. 65 ildən çoxdur ki, BSU-da vicdanla xalqımızın övladlarına rus dilinin nəzəri leksikologiyasından və ümumi ritorikadan dərs deyir. Ötən əsrin 90-ci illərinin ağrı-acısına dözməyən bir çox rusdilli ailələrin respublikamızdan köçüb getməsi hamiya məlumudur. Sorusunda ki, bəs nə əcəb, siz köçməniniz, cavab verir: "Mənim Vətənim Azərbaycandır: mühərbiyənin qanlı-qadali günlərində mənə ana kimi isti, çörəkli qucağıni açmış bu diyara necə xəyanət edə bilərəm?! Bir də, bilirsiniz, mən öz kollektivimi, öz sevimli tələbələrimi, özüm hazırladığım alimləri necə tərk edə bilərəm?! Belə bir fikir manim nə ağlıma, nə də təfəkkürümə sigmər".

Lidiya Qranovskaya ilk elmi əsərlərindən artıq özünün bir tədqiqatçı kimi böyük elmi potensialı malik olduğunu göstərmışdır. O, 1965-ci ildə "XVII-XX əsrlərdə rus dilində rəng bildirən sıfətlər" mövzusunda yazdıgı namizədlilik dissertasiyəsini akademik N.Şəvədanın rəhbərliyi ilə müdafiə etmişdir. Bu, rus dilində sözlərin leksik-semantik qruplarının bir neçə əsr ərzində formalşmasına və işlənilməsinə həsr olunmuş, dilçilərin xüsusi marağına səbəb olmuş ilk tədqiqat əsərlərindən biri idi.

1970-ci illərdə Lidiya Qranovskaya rus mühaciretinin dilini öyrənməyə çalışmışdır. Bu mövzu sonralar geniş vüsət almışdır. Tədqiq edilən material onun "XIX əsrin sonu və XX

2013), "Dövlət Dumasında ritorika" (1906-1917), (Bakı, 2013) və başqa materiallər "Rus ədəbi dilinin tarixi" və "Ritorika" kurslarına layiqli töhfələr vermişdir.

Lidiya Qranovskayanın rəhbərliyi ilə 1 nəfər elmlər doktoru, 14 nəfər elmlər namizədi hazırlanmışdır. Azərbaycanda yüksəkxitəslə elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirakına və əldə etdiyi yüksək elmi nailiyyətlərə görə 2015-ci ildə Lidiya Qranovskaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar elm xadımı" fəxri adı verilmişdir.

Lidiya Qranovskaya universitet Elmi Şurasının, BSU-nun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının elm şöbəsinin müdiridir.

Lidiya Qranovskaya bütün elmi-pedaqoji və elmi-yardıcı fəaliyyətini sosial-ictimai, elmi-nazəri və digər aspektlərdə daim həyata keçirməyə çalışmışdır. Dərs dediyi tələbələr, magistrantlar, rəhbərlik etdiyi doktorantlar onun adını böyük hörmət və razılıqla çəkirlər.

Lidiya Qranovskaya bir tədqiqatçı alim kimi elmı yaradıcılığı sahəsində araşdırılmaları əsaslı və dərindən aparmağa çalışır. Eyni zamanda elmi tədqiqatlarında müddəələrin inandırıcı olmasını təmin etməklə ciddi faktlara və sübutlara istinad edir.

Alimin elmi-pedaqoji fəaliyyətinə nəzər salıqda onun qarşısına qoysduğu böyük məqsədlər uğrunda mübarizə apardığının şahidi olur. Elmi-pedaqoji fəaliyyət onun ömür yolu, tale yazısıdır.

Lidiya Qranovskayanın yüksək şəxsi keyfiyyətləri sırasında möhökəmə yürütmək qabiliyyəti, sadelik, təvəzükkarlıq professor-müəllimin heyətinin və tələbələrin arzu və isteklərini hiss etmək, onlara qayğı ilə yanaşmaq, diqqətlə dinləmək, lazımi məsləhətlər vermek və digər bu kimi keyfiyyətləri xüsusi olaraq qeyd etmek lazımdır. O, çoxşaxəli məhsuldar fəaliyyətə və yaradıcılıq malik, ətrafindakı insanların, işlədiyi kollektivin böyük hörmət və ehtiramını qazanmış səde və xeyirxah insandır.

Lidiya Qranovskaya möhökəmə cansaqlığı, şərəfli, müqəddəs və məsliyyətli elmi-pedaqoji fəaliyyətdə uğurlar arzulayıր.

**Validə İSAZADƏ,
Nəsirəq MƏMMƏDOV,
BSU-nun Müasir rus
dili kafedrasının professorları**

Görkəmlı alim, profesor Məmməd Tağıyevin təməlini qoysuğu Azərbaycan rusistikası kimi qüdrətli və Cənubi Qafqazda öz layiqli yerini tutmuş elmi məktəbin bərqərar olub, inkişaf etməsində Lidiya Qranovskaya öz yeri, öz dəst-xətti olmuşdur.

Professor Lidiya Qranovskaya bu gün də universitetimizin Rusiya Federasiyasının Azərbaycan Respublikasındaki Səfirliyi, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi ilə elaqələrinin möhkəmlənməsində fəal iştirak edir, görüşlər keçirir, mühazirələr oxuyur.

Azərbaycanda rus diliinin üslubiyatı problem-lərinin araşdırılması sahəsində Lidiya Qranovskayanın adı birincilər sırasında dayanır, o, rusistikanın bu aspektinin inkişafına rəhbərlik edir.

Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirakına və əldə etdiyi yüksək elmi nailiyyətlərə görə 2015-ci ildə Lidiya Qranovskaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar elm xadımı" fəxri adı verilmişdir.



Qara Qarayev - akademik, pedaqoq

Biz müstəqil vətənimizdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyini qeyd edirik. Lakin yarım əsr bundan önce azad deyildik, çünkü vətənimiz Sovet Sosialist Respublikaları birliliyinin tərkibində 15 ölkədən biri idi. 70 il ərzində sovetlər dönməndə yaşımişıq. O zaman “Qırmızı Əmək bayrağı” ordeni ilə təltif olunmuş konservatoriyamız bu gün isə Bakı Musiqi Akademiyası adlanan təhsil ocağıımız Üzeyir bəyin adını daşıyır. Musiqi məbədimiz 1971-ci ildə yarım əsrlik yubileyini qeyd edəndə, mən bestəkarlıq fakültəsinin birinci kurs tələbəsi idim. Xatırlayıram ki, sözügedən bayram əhvallı günlərdə Qara Qarayevin bizə dərs keçdiyi 309 nömrəli sinif otağına çox sayda çəkiliş qrupları gəldi.

Ustadımız
biz tələbələrə
sonsuz
həssaslıqla
diqqət
ayırırdı

Neticədə isə, yubileyə bağlı kitab və bukletlərdə bəstəkarlıq üzrə təlim keçən tələbə və aspirantlar həm tam heytdə, həm də aszaylı tərkibdə ustadımızla birgə fotosunda eks olunmuşdu. Mən də bu çəkilişlərin iştirakçı idim. Xoşbəxtlikdən belə anlarda müəllimim royal arxasına, öz yanına mütəmadi olaraq məni davət edərdi. Sonralar da müxtəlif hadisələrlə bağlı sifimizdə çəkilişlər keçirilində Qara Qarayev mənə: "Gəl, öz növbəti yerini tut" - deyərək royal arxasında, əz vənində ver avxarə sturforda,

öz yanında yer ayırar, oturdardı.

O xoşbəxt illərə döñərkən qeyd etməliyəm ki, ustadımız öz tələbələrinə, biz gənclərə sonsuz həssaslıqla diqqət ayırırdı. O zaman da indi olduğu kimi, konservatoriya rektoruğunun, professor və müəllim heyetinin çox önəm verdiyi məsələ tələbələrin ali təhsili və tərbiyəsi idi. Bizi, tələbə və aspirantları ümumittifaq konfranslara, baxışlara, müsabiqələrə cəlb edirdilər. Lazım gələndə digər konservatoriyalara da ezm olunurduq. Bəstəkar tələbələri SSRİ Bəstəkarlar İttifaqının qurultaylarına, hətta 1972-ci ildə Polşada keçirilən "Varşava payızı"na da aparmışdilar. Çox böyük qayğı və diqqət ilə əhəmət olunmuş xoşbəxtlər idik.

Təhsil aldığım müddətə Tələbə Elmi Cəmiyyətinin, aspirantura dövründə isə gənc alim və aspirantlar qurumunun sədri vezifələrini icra edirdim. Olurdu ki, sözügeden elmi işimlə əlaqədar təhsil nəziri Qurban Əliyevin keçirdiyi müşavirələrə konservatoriyamızın prorektoru, sonralar isə rektor əvəzi vəzifəsində çalışan

Bunu da əlavə etməliyəm ki, təhsil alдигim illerdə əlaçι olduгuma görə Üze-

rülmüşdüm. Bütün bunları artık tarixə əçvirlmiş, keçən əsrin 70-ci illəri, Qara Qarayev kimi nəhəng simanın musiqi məbədimizdə pedaqoji fəaliyyətini icra etdiyi, mənim isə konservatoriyada təhsil alduğum, bilavasita şahidi olduğum dövr olduğuna görə qələmə alıram.

Musiqi ocağımızda son dərəcə ali müəllim-tələbə münasibəti, saf ülvə ab-hava var idi. Elə 60-ci illərdə də bəstəkar Cövdət Hacıyevin rektorluğu zamanında konservatoriyamızın fəaliyyəti son dərəcə nümunəvi idi. Bütün qeyd etdiklərimi eyani görmüşdüm. Çünkü xüsusi musiqi qabiliyyəti olan uşaqlar üçün yaradılmış Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alırdım. Bu orta ixtisas musiqi məktəbi də konservatoriyanın binasında yerləşirdi. Men sözügedən mə-

çiin-çiynə, eyni kafedrada 1977-1982-ci illərdə ixtisas fənnini aparırdım. Xaricidə tələbələrə də bəstəkarlıqdan telim keçirdim. Bunlardan ıraqlı Kövkəb Homzəli və suriyalı Əli Qəfrimi xatırlayıram. Mütələq qeyd etməliyəm ki, bəstəkarlıq telimi üzrə təcrübəni konservatoriyanın nəzdində "Xalq konservatoriyası" adlı bir qurumda qazanmışdım. Məni oraya müəllimlərim yönəldirmişdi. Bu, böyük sınaq və məsuliyyət idi. Paralel olaraq mükəmməl təcrübə əldə etdim. Xalq konservatoriyasında ildən-ilə müəllim kimi püxtələşərək, hətta bəstəkarlıq kafedrasının müdürü vəzifəsinə qədər yüksələ bilmədim. Söyügedən konservatoriyada musiqi qabiliyyətli, amma digər peşə sahibləri olan gənclər təhsil alırdılar.

Sağır və tələbə həyatımdakı kimi,

nasında yerleşir. Mən sözügedən məbəd-məkanında önce məktəb şagirdi, sonradan isə konservatoriyada tələbə və aspirant həyatını yaşamışdım.

Məktəb illərində piano üzrə müəllimim İvettə Adolfovna Qudelisə keçdiyim ixtisas dörsələrim axşam saatlarına düşürdü. İbtidai siniflərdə təhsil alarkən dərsimin bitməsi ilə eləqədar atama zəng edirdim ki, məni qarşısın. Bu səbəbdən konservatoriyanın ikinci mərtəbəsində telefonla tezchiz olunan professor-müəllim otağına çıxırdım. Günlərin birində Məslüm Məzəmərovun özüyəndən etmə-

Müslüm Maqomayevin sözügedən otaqda divar qəzetiñə rəsm çəkdiyini gördüm. Zəng etmek üçün icazə aldım. Həmin vaxt onun qeyri-adi rəssamlıq qabiliyyətini də kəşf etdim: o, yaddaşına arxalanaraq rəsmi adı karandaşla vatman kağızına ustalıqla həkk edirdi.

Məktəb illərində məni atam dərslərə aparıb-götirərdi. Günlərin birində atamın gəlməsini gözleyirdim. Birdən Bülbülli konservatoriyadan çıxan gör-

Bu yerdə, ustadım Qara Qarayevin tövsiyə və vəsiyyətlərinə üz tutmaq istərdim. Bunlar gənc nəslə olan ülvi bir münasibətdən doğulmuşdu. Beləliklə, o zamankı yaşlı hemkarlarımızın bizimlə qurduğu təmas məhz ustadımızın yuxarıda sözügedən vəsiyyətlərindən qaynaqlanmışdı. Yəni, Qara müəllimin gənc bəstəkarlara yönəlmış səmimiyyətindən, atılıq qayğısından yaranmış, istiqamətlənmis davrandısından.

Bulbulu Konservatoriyadan çıxan gördüm. O, pilləkənlərlə düşdü, mənim yarınmdan keçəndə ayaq saxladı, əli ilə saçlarına siğal çəkərək dedi: "Qızım, sən bəstəkar olacaqsan". Açığı, çox təccübəldim. Hələ ikinci sinifdə oxuyurdum. Gələcəkdə bəstəkar olmağımdan isə tam xəbərsiz idim.

Oqtay Zülfüqarovla da məktəb illərində görüşmək mənə nəsib olub. Oqtay müəllim Bülbül adına məktəbə, kiçik yaşlı məktəblilərlə görüşə golmişdi. O illərdə Oqtay müəlliminin "Yolka" mahnisi çox populyar idi. Müəllifin öz müşayiəti ilə bu mahnını ifa etdim. Oqtay Zülfüqarov mahnının notlarının üstünü yazdı, manə bağışladı və dedi: - "Sən bəstəkar olacaqsan". Heyatımda ikinci dəfə idi ki, bu sözləri eşidirdim. Yenə də təccübəldim, amma bu stiifləri möhkəməcə vad-

dim, amma bu etirafları möhkəmçə yadداşımı hekk etdim.

Zaman keçdi. Konservatoriyanın növbəti əlli illiyinə qədəm basdıq. Ötən zaman boyunca demək olar ki, bütün müsiqi-nəzəri və praktik fənlərdən, hətta bəstəkarlıq kafedrasında ixtisas fənnindən dərs demişəm. Qeyd edim ki, tələbələrim arasında iki gözündən əlil olan İlqar Əhmədov kimi gənc bəstəkara da ixtisas üzrə təlim keçmişəm. O zaman kompoziya fənnini tədris etməyimin səbəbi, ustam Qara Qarayevin mənə böyük inamı və etimadi idi. Çünkü bəstəkar məzunum

Qara Qarayev yaradıcı insanların zəfər coşğunu və səxavətlə xidmət edirdi!

qətiyyətələ hesab edirdi ki, sənətkarlar müasir elmin nailiyyyətlərindən xəberdardır olmalıdır. Qara müəllim təəssüfləndiyi bir məsələni də belə etiraf edərdi: Həm hansi peşə ilə məşğul olan ən ali mütəxəssisler belə, digər elm sahələrinin bütün nailiyyyətlərini, təbii ki, tam şəkildə həmçinin peşəkar səviyyədə dərk edə bilmir. Lakin o, həm də sənətkarın müasir dünyası dialektik şəkildə anlamalı olmasının vurgulayırırdı. Bu səbəbə də, təbiətşünaslığın, fəlsəfenin ən yeni sistematik bilgилəri haqda hər peşə sahibinin mütləq aydın təsəvvürleri olmasını arzulayırdı. Onun bu yönədə apardığı maarifləndirmə işləri də heç zaman yadimdandır. Belə ki, keçən əsrin 70-ci illərində Qara Qarayev konservatoriyamızın çıkış zalında müasir musiqi ilə bağlı silsilə mühazirələr də oxumuşdu. Bu mühazirələr əsl məktəb idi: ali, mükəmməl və son dərəcə dərin fəlsəfi saatlar. Bütün deyişlənləri o, öz təcrübü yanaşması ilə də biz tələbələrinə əyani terzdə, həssas deyimləri ilə göstərmişdi. Müəllimimiz elmin ve incəsənətin bütün sahələri ilə bağlı təbii şəkildə mülahizələr söyləyirdi, maraqlı etiraflar və açıqlamalar edirdi. Onun müəhazirələrinə konservatoriyanın bütün kafedralarından professor-müəllim heyəti, aspirantlar, tələbələr və hətta digər təhsil müəssisələrindən və elm ocaqlarından ziyanlılarımız toplaşardı.

Dahi sənətkar çox vaxt haqlı olaraq vurgulayardı: "Ətraflı bilgilər insanların dünyayaşılışına, mənəviyyatına təsir edir, sənətkarların isə yaradıcılığında yüksək olunur". Bu baxımdan, Q.Qarayev "Sosiologiya" elminin xüsusişə vacib sayırdı.

Yuxarıda qeyd etdiğimiz ustadımızın bizə keçdiyi döşlərdə də öyani olaraq izah olunardı. Biz Qara müəllimden mütəmadi olaraq müxtəlif elmlərlə, incəsənət sahələri ilə bağlı son dərəcə maraqlı açılamlar eşidirdik.

Qara müəllimin SSRİ Ali Sevətinin deputati kimi fəaliyyətinin müyyən dövrü mənim gözümün qarşısında keçib. Müəllimimizin xüsusi kitabçası var idi. Onun səhifələrinə yanına gələn seçicilərdən eşitdiyi problemlər yazıya alınırdı. Çox vaxt döşlərimizə başlamazdan önce konservatoriyanın dəhlizində onuna görüşə gələn seçiciləri gördük. Elə dərsimiz zamanı da hər kəs qapını açıb Qara müəllimə ricasını çatdırı bilirdi. Sənətə bağlı yazılarını, bəstələrini göstərmək üçün də Qara müəllimin yanına gələnləri gördük, əsərlərini eşidirdik. Bir sözə, Qara müəllimin sinif qapısı və kövrək qəlbi insanlar və hemkarları üçün hər zaman açıq idi. O, istirahətin nə demək olduğunu bilməzdii: yaradılıqla bağlı məsələlərlə yanaşı, iştirakçı gündüz, iştirakçı gecə köməyə ehtiyacı olan insanların da problemlərini öncə qəlbi və beyni ilə çözer, ardınca isə həyatda real suratda həll edərdi. Bəli, Q.Qarayev ona üz tutanlarla son dərəcə həssas münasibət və qayğı göstərirdi.

Qara Qarayev pedaqqol olaraq sinfinə
yenice qədəm basan tələbəsinə ənənəvi
olan belə bir sualla da müraciət edirdi:
“Siz musiqiyyə xidmet etməyin son dərə-
cə ağır fəaliyyət olduğunu dərk edirsiniz-
mi? Belə məhrumiyyətlərə tam hazırlı-
nizmi? Axi siz nə bayram, nə bazar gün-
lərində, nə də ki mezuniyyətiniz zamanı
dincəlməyəcəksiniz! Bütün qüvvənizi
yazıb yaratmağa, üzərinizdə çalışmağa
sərf etməli olacaqsınız! İndi, yolun asta-
nasında durarkən bu suala öz qarşınızda
səmimi, düşünülmüş tərzdə cavab verin.


Tam qüvenizle işləməyə hazır deyilsinizsə, onda bu peşədən əl çəkin və digər faydalı işlə məşğul olun. Musiqi sahəsinə özünüz tam fəda etməsəniz, əlinizdən heç bir müsbət iş gelməyəcək! Bunu da yadınızda saxlayın: heç kimin heç kəsimin zövqünü korlamağa ixtiyarı yoxdur. Odur ki, siz hamidən artıq bılıklı, bacarıqlı və zövqlü olmalısınız!".

Bəli, indiki Musiqi Akademiyamızın Qara Qarayev kimi Üzeyir sənətinin və müəllimlik fəaliyyətinin davamçısı və idi!

Elnara DADAŞOVA,
Əməkdar incəsənət xadimi, sənətşünaslıq

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan məktəbi" jurnalının 2021-ci il üçün 3-cü sayı çapdan çıxıb. Jurnal Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatı dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdasılığı ilə işləq üzü görüb. Jurnalın bu sayında da məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prinsipi gözlənilib. Bu məqsədlə müasir standartlara, monitoring və qiymətləndirməyə, təhsil islahatının tələblərinə, məzmun və mahiyyətinə uyğun elmi-nəzəri, pedaqoji məqalələrə üstünlük verilib.

"Azərbaycan məktəbi" jurnalının yeni sayı çapdan çıxıb



Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamında Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birlikdə tədbirlər planı hazırlayıb həyata keçirməsi qərara alınmışdır. Sərəncama uyğun olaraq, Nazirliyin tapşırığına əsasən redaksiya tətbiqi riyaziyyat və sünə intellekt nəzəriyyəsinin bir sıra əsas elmi istiqamətlərinin banisi olan L.Zadə haqqında məqalələr sıfariş verib. Jurnalın 3-cü sayında bu məqalələrdən biri - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun, texnika elmləri doktoru, professor Ramin Rzayevin və texnika üzrə fəlsəfə doktoru Xanmurad Abdullayevin “Lütfi Zadənin irsi və qeyri-səlis məntiqin humanistik sistemlərin davranışlarının öyrənilməsində əhəmiyyəti” sərlövhəli məqalələri dərc olunub. Oxucular bu dəfə həmçinin Sevinc Rüstəmovanın “Azərbaycanda inklüziv təhsil: xüsusi təhsil ehtiyacları olan şagirdlərin inklüziv təhsil müəssisələrində təcrübələri”, Fəridə Hüseynovanın “Tələbələrin ingilis dili bacarıqlarının qiymətləndirilməsində çətinliklər və müasir tələblər”, Tehranə Xudaverdiyevanın “İnkлюziv təhsildə təlimin təşkili prinsipləri: perspektivlər və nəticələr”, Fidan Sarıbəylinin “Şagirdlərdə özünüqiyətmətləndirmə bacarıqlarının formalasdırılması metodları”, Sevinc İbadovanın “Müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə beynəlxalq modellər və Azərbaycan üçün təkliflər”, Qadir Qafarovun “Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi”, Firuzə Sadıqovanın “Təhsildə motivasiya və özünenin formalasdırılması”, Hüseyir Əhmədovun “Azərbaycanda elm-pedaqoji kadr hazırlığının tarixi və müasir vəziyyəti”, İntiqam Cəbrayılovun “Təhsilin nəzəriyyəsi və tarixi: fəaliyyətin trayektoriyası” sərlövhəli və s. məqalələri oxuya bilərlər.

Jurnal pedaqogika, psixologiya elmlerinin praktikaya tətbiqi, klassik pedaqoji fikir və məktəb tariximizin tədqiqi və öyrədilməsi məsələlərinə dair nəzəri-pedaqoji yazırlara, təhsilin bütün pillə və səviyyələrinin müasir standartlar əsasında yenilənməsi, habelə təhsil sahəsində dövlət siyasetinin və təhsilə aid qəbul olunan dövlət proqramlarının icrası, fasıləsiz təhsilin həyatə keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, təhsil strategiya-sı, təhsil proqramları, insan kapitalının stimullaşdırılması və s. ilə bağlı məqalələrin nəşrini davam etdirir.

Suisid - müasir dünyanın global problemi

**Ümumdünya Səhiyyə Təşkilatı 10 sentyabr
- İntiharla Beynəlxalq Mübarizə Günü** ərəfəsin-
də özünə qəsd edənlərin emmələrinin profilaktikası
ile bağlı Milli strategiyası olan ölkələri
beynəlxalq aləmin diqqətinə çatdırır. Say çıx-
deyil, təxminen 40 ölkə. Əldə olunan nəticələr-
dən məlum olur ki, hər 40 saniyədən bir insan
həyatı qeyb olur.

**Bu ictimai bəlanın
profilaktikasına yönələn
maarifləndirmə
tədbirləri qlobal çağırışdır**



Səmsəddin ƏLİYEV,
*İntiharla intihara cəhd edilmişsi hadisələrinin
baş vermasının minimuma endirilməsi və qabaglayıcı
tədbirlərin görülməsinə dair Qurumalararası İşçi Qrupunun üzvü*

nəxətə zəngi qəbul edilir.

İntiharların artımı 1990-ci ildən başlayaraq diqqəti cəlb etməye başlayıb. Bu, daha çox ictimai kataklizmlər, dağıdıcı xarakter daşıyan çevirişlər və əsaslı davranışlarının nəzarətdən çıxmazı ilə yadda qaldır.

Bəzi mütəxəssislərin nəzərinə görə, gəncərlərin və yeniyetmələrin alkopluq iğflərdən asılılığı onların psixikasının pozulmasına təsir edir.

Bəzən ali təhsil müəssisələrindən təhsil alan gənclər həyatın arzuolunmaz "qaydaları" ilə rastlaşdırıldığında düşüncələrinə xas "həyat nağılı" dağılır və müraciət situasiyada müvazinötürmələr saxlaya biləməyib, kimdən kömək olacaqlarını da bilmədiyindən əlinə qəsdə cəhd etdirir.

Ekspertlərin vahid fikrine görə, həyatda vidaslaşmaya aparan əsas sebəblər biri yoxluq, ağrısızlıq, ağır xəstəliklər məruz qalmış, evdə-əsəldəki problemləri həll etmək, həyatdan doymaq və s.əid edilir. Lakin özünə qəsdən 80%-i şəxsin psixikasında ciddi çatışmazlıqlar, əsəb gərginliyi yaşanan, alkoplu və narkomanlıqla aludə olanlar arasında faktlaşdırır.

Təcrübədə sağlam insanların da həyatlarına qəsd etme faktları rast gelir. Üğursuz sevgi həyatı, boşanmalar, yaxın adamın ölümü, münəqşiqələr, işdə çatışlıkların sebəblərindən. Çox tövüs kimi, ham özündə güc və iradə tapıb həyatın qeyri-adı çatışlıklarla karşılaşır. İntiharlarla bağlı qəyri-ədi çatışlıklarla başlıca problemlər həll etmək bacarığında olur.

İntihar emmələrini doğuran müüm və real sebəblər sırasına psixi xəstəliyə məruz qalmış, psixi durumda yaşama və psixoəsab vəziyyətində həyatın davam edilməsini da daxil etmək olar.

Suiside təsir edən digər obyektiv sebəblərənən aşağılardakıları göstərmək olar:

- Sosial sebəkələrdə özünə qəsdən təbliğ edilməsi, sosial qruplarda, fərdlər arasında qarşılıqlı əlaqənin dərələşməsi;
- Yeniyetmələrin problemləri ilə bağlı informasiyaların təbliğ, təsviq və münasibət-



əşyalarının qəsəbələrinin qorunmaq və ya orta həddə olan ölkələrdə qadınlarla əlaqənin payı barəberdir. ÜST-nın qanasi-
dına görə, 15-29 yaşda olan yeniyetmələr və
gənclər arasında olan intiharlar yol-naqliyyat
hadisələrində hələk olanlardan sonra ikinci
yerdə qeyd olunur. 15-16 yaşlarında qeyd olunan
intihar faktlarında iso qızlar çoxluq təşkil edir.

Kəndən özünə qəsdən qorunmaq və ya
ortaya çıxmış intiharlarla bağlı əlaqələr
əsaslıdır. Məsələn, dərman preparatlarına,
odu silha əlçətanlıq qapamaq və s.

KİV-də suisidin qarşısının alınmasına
läbirinti - Epoistik hal.

- Fərdin mənəvi deyərlər sisteminin tam
ifası, itirilməsi - Anomik hal.

- Yüksek məqsədə nail olmaq və ya ümumi
maraq naməni məqsədə çatmaq - Altırtış
hal.

- Özünü ittham etmək ideyası nəticəsində
meydانا çıxan - Günahı yumaq;

- Özünün özəl düşüncə torzını, fikirlərini
sübut etmək və həmiya çatdırmaq, mövcud
qaydaların sehv olduğunu nümayiş etdirmək
üçün - etiraz və s.

Adətən suisidin növlərini üç kateqoriyaya
böölür:

- Nümayışkarənə akt;

- Həqiqi özünə qəsd;

- Gizli intihar (yanaklı qəsd, birbaşa olma-
yan özünü mahv etmə).

İlk növde intihar, adətən qısa zamanda, tö-
ləm-telesik, affekt nöticəsində baş verir. Bu,
elə bir emosional vəziyyətdir ki, seks ya tam,
ya da qismən anlaşılmış vəziyyətdə olur. Bəzən
də bu hərəketlərə karənə dəqiqətə özünə cəlb et-
mek istəyir, məqsədən çatmaq, ictimaiyyətə
özü haqqda ərz eylemək və yaxud, ondan isteyi-
ni tələb etmək, ala bilməkə davam edir. Nü-
mayışkarənə intihar bir növ şəntaj xarakteri da-
şıyır.

Həqiqi - intihar. Bu, nümayışkarənə in-
tiharın tam eksidir. Fərd heyatına xitam ver-
məkde israrlı olur, dəqiq plan və qərarla özüne
qəsd edir. Məqsədi neyin bahasına olur -olsun
həyata vidalaşmışdır. Həç kimlə mösləhət-
məden və doğmalarının reaksiyalarına fikir
vermədən bunu edir.

Üçüncü növ intihar - özünə qəsdin yanaklı
növünə uyğun özünü öldürməsidir. Belə bir
vəziyyətdə, seks şürlü şəkildə suisid davra-
nışa yol verir. Bu, davranışın elə bir modelidir
ki, həyata vidalaşma taxirəsalınmaz olmur,
ammən bütün hərəkətlər subyektiv qərəb qəbul
etmək mütəşyət olmur. Özünə qəsdin yanaklı
formasında subyekt ağır xəstəlikdən əzab ək-
sə də, hekim müayinəsindən və ya köməyin-
dən bili-bilo intına edir.

Gizli suisid şəxşdə ictimai münasibətlərə
zidd bəzək hallardan - alkoholdən və ya narko-
maniyadan asılı olması və davam edir. Bura
həm də, kiçik hərəkət qaydalarına məhəl qoy-
madan avtomobilin yüksək sürət idarə etdi-
məsi, tələb olunan ekipirovkalar və müvafiq
hərəkətlərənən idarə olmadan idmanın ekstremal növlərlə-
məşğul olma aiddir.

Aşağıdakı hallarda hüquq məsuliyyəti ya-
rana bilər.

- Suisida sövg etməyə görə;

- Özünə öldürmə həddindən çatdırma - şəx-
sin leyaqətinin müttəmadi aşağılanması, şəntaj
və amansız rəftər etmə, mənəvi, seksual və fi-
ziki zorakılıqlarla davam edən hərəkətlər;

- Suisidal aktə vasitəçilik;

- Özünə qəsd edən şəxso hamilək edən ho-
kimin yardım etmeməsi.

Suisidal davranışların (fundamenti) forma-
laşması psixotik reaksiyaya malik genetik fakt-
torlara də bağılıdır. Belə abnormal "vəroselik"
həmin ailədə böyükən şəxsin goləcək davra-
nışlarında problemlər yaradır. Bu mihihdə yaşa
dolan uşaq ya hədsiz ciddi rejimde böyüyür,
yaxud da həyat öz axarına buraxılır. Uşaq təle-
batının tanınmaması, uşaq hüquqların pozul-
ması, leyaqətin alçaldılması, kiçik şəxsiyyətin
işkəncələrə tab Görüş, valideyin mərhamətindən
və nəvəziyindən, qaygılardan uzaq düş-
məsi, konardan ona məhəbbət və diqqət ol-
maması təbii ki, suisida gedən yolu qalıdır.

Bəzən tələb edilən qəbul edilir. Sri Lankada intiharlara meyilli şəxslərə tətbiq edilən qadağalar qəbul edilir. 70% alımlı, 93000 nəfərin həyat xilas edilmişdir.

Koreya Respublikasında intihar hallarının
daha çox zəherlənmə yolu ilə törədiləsi "pa-
rakamoniakat duzu olan güclü herbisid" tablet-
in qəbulu ilə baş verdiyindən bu herbisidin qə-
buluna qoyulan qadağalar (əzaxanalarдан
bu dermənlərin buraxılması ciddi nəzarət altında
həyata keçirilib və ya satılmış qadağalar qoyu-
lub) nəticəsində intihar halları 2 dəfə azalıb.

İntihar oləyinən mübarizənin həmiyyəti keş-
əndən istiqamətlərindən biri də, özünə qəsdin
profilaktikasının milli strategiyasının uyğun
monitorinqlərin keçirilməsidir. ÜST-nin mülu-
matına görə, təşkilat üzv olan 183 dövlətin
yalnız 80-i keyfiyyət üzrə qiyamətləndirilən-
mişdir.

Koreya Respublikasında intihar hallarının
daha çox zəherlənmə yolu ilə törədiləsi "pa-
rakamoniakat duzu olan güclü herbisid" tablet-
in qəbulu ilə baş verdiyindən bu herbisidin qə-
buluna qoyulan qadağalar (əzaxanalarдан
bu dermənlərin buraxılması ciddi nəzarət altında
həyata keçirilib və ya satılmış qadağalar qoyu-
lub) nəticəsində intihar halları 2 dəfə azalıb.

İntihar oləyinən mübarizənin həmiyyəti keş-
əndən istiqamətlərindən biri də, özünə qəsdin
profilaktikasının milli strategiyasının uyğun
monitorinqlərin keçirilməsidir. ÜST-nin mülu-
matına görə, təşkilat üzv olan 183 dövlətin
yalnız 80-i keyfiyyət üzrə qiyamətləndirilən-
mişdir.

Şəxslərin həyata keçirilməsi intihar hallarının
profilaktikasının da səmərəliyinən asılılıq;

- Qohumlarla münaqışlı vəziyyətin, mü-
bahisələrin olması və davam etməsi;

- Ər və arvadın ictimai mənəviyyata zidd
hərəkətləri;

- Sərxüşləy və narkomanlıqlan astılıq;

- Sevdiyi adamın xeyanəti;

- Uşaqlarla problemlərin mərcasına yönəl-
dilməsindən çatınlıklar;

- Ağır psixi xəstəliklərə məruz qalan ahlı
şəxslərlə bir yerdə yaşamaq məcbur olma;

- Ər tərəfindən arvadın incidiłması, mə-
nəvi və psixoloji təzyiqin olması, döyülməsi,

- Ər tərəfindən arvadın etiqət davrandı-

- Boşanma və ya (ərin, arvadın) ayrıılma;

- Yaxın qohumun ölümü;

- Ər və arvadın və yaxud uşaqların davam
edən ağır xəstəliyini və s. göstərmək olar.

Təhsilde uğursuzluqlar, yaradıcı layihələ-
rin ifası, peşəkar sferada çatınlıklar de intihara
aparır.

Şəxslərin həyata keçirilməsi intihar hallarının
profilaktikasının da səmərəliyinən asılılıq;

- Qohumlarla münaqışlı vəziyyətin, mü-
bahisələrin olması və davam etməsi;

- Ər və arvadın ictimai mənəviyyata zidd
hərəkətləri;

- Sərxüşləy və narkomanlıqlan astılıq;

- Sevdiyi adamın xeyanəti;

- Uşaqlarla problemlərin mərcasına yönəl-
dilməsindən çatınlıklar;

- Ağır psixi xəstəliklərə məruz qalan ahlı
şəxslərlə bir yerdə yaşamaq məcbur olma;

- Ər tərəfindən arvadın incidiłması, mə-
nəvi və psixoloji təzyiqin olması, döyülməsi,

- Ər tərəfindən arvadın etiqət davrandı-

- Boşanma və ya (ərin, arvadın) ayrıılma;

- Yaxın qohumun ölümü;

- Ər və arvadın və yaxud uşaqların davam
edən ağır xəstəliyini və s. göstərmək olar.

Təhsilde uğursuzluqlar, yaradıcı layihələ-
rin ifası, peşəkar sferada çatınlıklar de intihara
aparır.

Şəxslərin (sosiumda) qarşılıqlı münasibət-



“Biz onları unutmadıq! unutdurmariq!..”

Ölümü ilə tarix yazan şəhidimiz!

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən mühərribinə başlamışdır. Vətən oğulları - igid əsgər və zabitlərimiz qəhrəmancasına və şücaetlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altında torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş və torpaqlarımızı işgalçılardan təmizləmişdir.

Vətən mühərribində Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazi ki, bu, bütöv bir millətin layaqət rəmzi, milli qeyret nümunəsinə çevrildi. Biz yağı düşməni torpaqlarımızdan təmizlədik, biz qəmatimizi düzəldik, biz 30 ildir həsrətində olduğumuz yurd yerlərimizi özümüzə qaytarıq, əzəli torpaqlarımıza qovuşduq. Prezident, Müzeffər Ali Baş Komandan İlham Əliyevin ətrafında six birləşən Azərbaycan xalqı 30 illik mərhümüyyəti cəmi 44 günü son qoydu. Tariximizdə yeni şəhifə yazıldı. Vətən mühərribi Azərbaycan xalqının Zəfer məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisine şəhidlik etdi.

Amma mühərribə itkisiz olmur. Vətən mühərribində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu Azərbaycanımızın bütövlüyüne öz qanı ilə imza ataraq, müqəddəs Şəhidlik zirvəsinə fəth etdi. Bu zirvə on ali müqəddəs və on şərflə zirvedir.

Canlarından keçməkə xalqın qəhrəmanlıq dəstəmiz qanı ilə yanan şəhidlərimizdən biri də İntiqam Bəxtiyar oğlu Şirəliyevdir. O, 1997-ci il oktyabrın 8-də Göyçay rayonunun Potu kəndində ana-



dan olmuşdur. İlk təhsilini Potu kənd Mübariz Məmmədov adına orta məktəbdə alıb, 2016-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Hərbi Dəniz Qüvvələrində nümunəvi əsgər kimi başa vuraraq 2017-ci ildə tərkis olub. Xidmətini başa vurub geri dönməsinə baxmayaraq İntiqam hərbiçi olmaq arzusu ilə yaşayır. Nəhayət, öz arzusunu 2019-cu ilin dekabr ayında gərgəkləşdirir. O, Murovdəq istiqamətində MAXE kimi fəaliyyətə başlayır. İntiqam hər zaman mərd, qorxmaz, iigid gene kimi yoldaşlarından seçilen olub. Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri olan İntiqam Şirəliyev 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan orzılərin azad edilməsi və Azərbaycanın orazi bütövlüğünün bərpə olunması üçün başlanan Vətən mühərribi zamanı Murovdəq istiqamətində gedən döyüşlərdə savasib. Sentyabrın 29-da Ermənistan silahlı qüvvələrinin bölməleri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Kəlbəcər istiqamətində mövqelərimizi əli keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücumu keçməye cəhd göstərib. Əks hücumda keçən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad olunması uğrunda əməliyyat keçirib, həmin döyüşdə mahir top komandiri olan İntiqam düşmənin bir neçə postunu darmadağın edərək özü də qəhrəmancasına şəhid

olub. Şəhid bir gün sonra doğulduğu Potu kəndində torpağa tapşırılıb.

Azərbaycanın orazi bütövlüğünün təmən edilməsi uğrunda döyük əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şorəflə yerinə yetirdiyi üçün İntiqam Şirəliyev, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Anası Almas Şirəliyeva şəhid oğlu haqqında deyir ki, İntiqam Vətənə bağlı övlad idi, elə bil Vətən onu çağırırdı. Hər dəfə anası ilə danişarkən deyib ki, narahat olmayım, mən elə bir adla qayidacagam ki, hamının başını uca edəcəyem. Həqiqətən də İntiqam ölümü ilə tarix yazar ığidlərdən biri oldu. Şəhidin adını əbədişdirmək üçün öz yasağdı evin həyətində xatirəsinə şəhid bulğalı kompleksi inşa edilib. Şəhidin anası Almas Şirəliyeva xatirəsinin əbedilşdirilməsində göstərdikləri köməkliyə görə hər kəs minnətdarlığını bildirib.

Vətən sağlam olsun!
Qarabağ Azərbaycandır!

Vüsalə SADIQOVA,
ADPU-nun nəzdində
Azərbaycan Dövlət Pedagoji
Kollecinin coğrafiya mülənnimi

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Naxçıvan Dövlət Universiteti

aşağıdakı kafedralar üzrə müsabiqə

ELAN EDİR

Kafedra müdürü vəzifəsini tutmaq üçün

1. Nəqliyyat mühəndisliyi və texniki fənlər

Kafedralarda boş olan vəzifələri tutmaq üçün

1. Azərbaycan tarixi kafedrası	- professor	- 1 yer (0.5 ştat)
2. Baytarlıq təbabəti kafedrası	- dosent	- 1 yer (0.5 ştat)
3. Beynəlxalq münasibətlər kafedrası	- müəllim	- 1 yer
4. Bədən təbiyəsi və idman kafedrası	- baş müəllim	- 1 yer
5. Bələdiyyə və turizm kafedrası	- müəllim	- 1 yer (0.5 ştat)
6. Biologiya	- müəllim	- 2 yer
7. Çağırışaqqəderki hazırlıq və mülki müdafiə kafedrası	- baş müəllim	- 1 yer
8. Dünya iqtisadiyyatı və menecment kafedrası	- dosent	- 1 yer (0.5 ştat)
9. Əczaçılıq və biokimya kafedrası	- müəllim	- 2 yer
10. Fəlsəfe və sosial iş kafedrası	- müəllim	- 2 yer
11. Fenlərin TM və texnologiya müəllimliyi kafedrası	- baş müəllim	- 1 yer
12. Fortepiano kafedrası	- müəllim	- 1 yer
13. Hüquq fənləri kafedrası	- müəllim	- 2 yer (0.5 ştat)
14. Xalq çalğı alətləri kafedrası	- baş müəllim	- 3 yer
15. İqtisadiyyat kafedrası	- dosent	- 1 yer (0.5 ştat)
16. İnformatika kafedrası	- müəllim	- 1 yer
	- müəllim	- 3 yer
17. İngilis dili və metodika kafedrası	- dosent	- 1 yer
18. İngilis dili və tərcümə kafedrası	- müəllim	- 4 yer
19. Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası	- baş müəllim	- 1 yer (0.5 ştat)
20. Kimya kafedrası	- dosent	- 1 yer (0.5 ştat)
21. Meliorasiya və geodeziya mühəndisliyi kafedrası	- müəllim	- 1 yer
22. Memarlıq kafedrası	- dosent	- 1 yer (0.5 ştat)
23. Müsiqi təlimi kafedrası	- müəllim	- 2 yer
24. Müsiqinin tarixi və nəzəriyyəsi kafedrası	- müəllim	- 1 yer
25. Mühəsibat ucətu və maliyyə kafedrası	- dosent	- 1 yer
26. Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrası	- baş müəllim	- 1 yer
27. Orkestr alətləri və dirijorluq kafedrası	- baş müəllim	- 1 yer
28. Roman-German dilləri kafedrası	- müəllim	- 0.5 ştat
29. Rus və şərqi dilləri kafedrası	- müəllim	- 2 yer
30. Teatr və mədəniyyətşünaslıq kafedrası	- müəllim	- 1 yer (0.5 ştat)
31. Təməl tibb fənləri kafedrası	- müəllim	- 1 yer (0.5 ştat)
32. Təsviri incəsənət kafedrası	- müəllim	- 1 yer
33. Ümumi riyaziyyat kafedrası	- dosent	- 1 yer (0.5 ştat)
34. Ümumi tarix kafedrası	- baş müəllim	- 1 yer
35. Ümumi təbabət və kliniki fənlər kafedrası	- baş müəllim	- 1 yer
36. Ümumi və nəzəri fizika kafedrası	- müəllim	- 2 yer (0.5 ştat)
	- baş müəllim	- 1 yer

Müsabiqə üçün sonədlər bu elan qəzetdə dərc olunduğu gündən bir ay müddətin-də müvafiq qaydada təqdim edilə bilər.

Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi

Telefon: (036)545-23-66/10-01

REKTORLUQ



Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri Avropa çempionu oldular

15-21 oktyabr 2021-ci il tarixlərində Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə şahmat üzrə hibrid formatda Avropa birinciliyi keçirilib.

8-20 yaşadək oğlan və qızlar arasında təşkil olunan birincilikdə "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Uğur İlyash 18 yaşlı oğlanlar, "Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Ayan Allahverdiyeva 16 yaşadək qızlar arasında 7.5 xal toplayaraq Avropa çempionu adını qazanıblar.

Birincilikdə "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin digər yetirməsi Məlek İsmayıllı 18 yaşlı qızlar arasında 7 xal toplayaraq Avropa birinciliyinin gümüş, "Təhsil" Respublika İdman Mərkəzinin Gənəcə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Səadət Bəşirli 10 yaşadək qızlar arasında 6.5 xal toplayaraq bürünc mükafatına layiq görünlübələr.

"AZƏRBAYCAN MÜƏLLİMİ"

Qəzet 1934-cü ildən çıxır

Baş redaktor Sarvan İbrahimov 538-21-55

Mühasibatlıq 539-67-74

Reklam və elanlar 539-20-77 (tel./faks)

Ünvan: AZ-1100, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə 23 M, Mətbuat Evi, 5-ci mərtəbə

Qəzet "Azərbaycan müəllimi"nin kompüter mərkəzində yığılın və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet hər həftənin cümlə günü çıxır

Bank hesabımız

Azərbaycan Beynelxalq Bankı Şərifzadə filialı

Kodu: 805142 VÖEN: 9900001881

M/h: AZ 03 NABZ 0135010000000002944

S.W.I.F.T.: IBAZAZ 2X

"Azərbaycan müəllimi" qəzeti redaksiyası

Hesab № AZ80 IBAZ38060019443164986350

VÖEN: 1300397831

Lisensiya № 0022327, İndeks: 0003, Tiraj 7984 Sifariş 2160

Məsul növbətçi: Ş.Cəfərov

Etibarsız sayılırlar

Bakı şəhər 116 nömrəli tam orta məktəbi 2008-ci ildə bitirmiş Abbasov Azad Aydin oğluna verilmiş B-493296 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollc tərəfindən 2016-ci ildə Mikayılova Bahar Ədilşah qızına verilmiş AA-116241 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 277 nömrəli idman təməyllü tam orta məktəbi 2018-ci ildə bitirmiş Ağayev Ağa Hilal oğluna verilmiş E-143660 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 2006-ci ildə Şirinov Orxan Adil oğluna verilmiş B-064912 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) tərəfindən 1992-ci ildə Mustafayeva (Rüstəmovaya) Limuzər İxtiyar qızına verilmiş FB-I-089348 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Fizika-riyaziyyat və informatika təməyllü liseyi 2004-cü ildə bitirmiş Məmmədov Cəfər Səfər oğluna verilmiş B-096493 nömrəli orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Şəki Pedaqoji Kolleci tərəfindən 2005-ci ildə Əsgərova Aygün Məmməd qızına verilmiş BB-II-021809 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Şəki şəhər 21 nömrəli tam orta məktəbi 2014-cü ildə bitirmiş Hümmətov Namiq Rüfət oğluna verilmiş A-377680 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Göygöl rayon Üçtəpə kənd tam orta məktəbi 2008-ci ildə bitirmiş Hüseynov Elvin Asadil oğluna verilmiş B-542876 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Xarici Dillər Təməyllü Gimnaziyanı 2006-ci ildə bitirmiş Məmmədov Fərid Arif oğluna verilmiş B-252773 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 252 nömrəli məktəb-liseyi 2000-ci ildə bitirmiş Hacıyev Sebühi Rövşən oğluna verilmiş AN-325092 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbi 2006-ci ildə bitirmiş İbrahimov Orxan Məhərrəm oğluna verilmiş A-244300 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Səməkir rayon Duyerli 1 nömrəli kənd tam orta məktəbi 2005-ci ildə bitirmiş Aslanova (Qasımovaya) Afaq Arif qızına verilmiş B-177085 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Astara rayon O.Yəhyayev adına Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbi 2009-cu ildə bitirmiş Rzayeva Alvina Katib qızına verilmiş B-640835 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Astara rayon A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbi 2017-ci ildə bitirmiş Əzimov Şahverdi Müxtar oğluna verilmiş E-065241 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Astara rayon Kakalos kənd C.Cabbarlı adına kənd tam orta məktəbin IX sinfini 2002-ci ildə bitirmiş Cahangirov Ağaxan Ataxan oğluna verilmiş B-544060 nömrəli əsas təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Gəncə 38 nömrəli Texniki Peşə Məktəbi (indiki 1 nömrəli Gəncə Peşə Məktəbi) tərəfindən 1997-ci ildə Bəşirova (Əliyeva) Samirə İmaməli qızına verilmiş AB-029719 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Ağdam rayon Mərzili kənd orta məktəbi tərəfindən 1992-ci ildə Zeynalov Əflatun Əli oğluna verilmiş A-238769 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Sumqayıt şəhər 39 nömrəli tam orta məktəb tərəfindən 2001-ci ildə Nəsibov Fərid Abasqulu oğluna verilmiş A-512269 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 12 nömrəli tam orta məktəbi 2001-ci ildə bitirmiş Sayadov İlqar Firidun oğluna verilmiş A-511717 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Tibb Universiteti tərəfindən 2008-ci ildə Mirzəyeva Güney Əfrasiyab qızına verilmiş 0033 nömrəli vəsiqə (sertifikat) itdiyi üçün etibarsız sayılır.

Naxçıvan Tibb Kolleci tərəfindən 2017-ci ildə Seyidova Nərimin Mirfazıl qızına verilmiş AA-088706 nömrəli diploma itdiyi üçün etibarsız sayılır.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci tərəfindən 2015-ci ildə Musazadə Musa Natiq oğluna verilmiş AA-059542 nömrəli diploma əlavə itdiyi üçün etibarsız sayılır.

N.K.Krupskaya adına Bakı Mədəni Maarif Məktəbi (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollc) tərəfindən 1987-ci ildə Məmmədova Yegana Sabir qızına verilmiş BB-029466 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2016-ci ildə Hüseynov İbrahim Rəhim oğluna verilmiş A-101014 nömrəli diploma itdiyi üçün etibarsız sayılır.

Ucar rayon 1 nömrəli məktəb-liseyin IX sinfini 2005-ci ildə bitirmiş Allahverdiyeva (Əhmədova) Türfə Ramiz qızına verilmiş A-234280 nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Ucar rayon 1 nömrəli məktəb-liseyi 2007-ci ildə bitirmiş Allahverdiyeva (Əhmədova) Türfə Ramiz qızına verilmiş B-462046 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Ucar şəhər 2 nömrəli tam orta məktəbi 2013-cü ildə bitirmiş Abdurəhimov Məhəmməd Əliipaşa oğluna verilmiş 229446 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Ucar rayon Boyat kənd tam orta məktəbi 1997-ci ildə bitirmiş Hüseynova Zinurə Hüseyin qızına verilmiş A-206847 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Beyləqan rayon Ə.Rzayev adına Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbi 2000-ci ildə bitirmiş Rəşidova Günel qızına verilmiş A-473018 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 94 nömrəli tam orta məktəbi 2006-ci ildə bitirmiş Cəfərova Aynurə Nizami qızına verilmiş B-331642 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Şiyəzən rayon Məsrif kənd orta məktəbi 2015-ci ildə bitirmiş Qədiməliyeva Dilbər Nuhbala qızına verilmiş A-482965 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Şərur Rayon Peşə Liseyi tərəfindən 2006-ci ildə Zeynalova Nazilə Telman qızına verilmiş BB-011339 nömrəli diploma itdiyi üçün etibarsız sayılır.

Şərur şəhər 1 nömrəli tam orta məktəbi 2005-ci ildə bitirmiş Zeynalova Nazilə Telman qızına verilmiş B-157660 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 158 nömrəli tam orta məktəbi 2011-ci ildə bitirmiş Cavadlı Cəfər Zabit oğluna verilmiş A-080927 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

İdrak Liseyinin rəhbərliyi və pedagoji kollektivi liseyin fizika müəllimi Şərifova Aynurə əzizi

NATƏVAN SALAYEVANIN

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüsnə başsağlığı verirlər.

Ali təhsilin gələcək potensial mənzərəsi

REYTİNQ



İnkişaf
etməkdə olan
ölkələrin
universitetlərinin
2022-ci il üzrə
reytingi
açıqlanıb

Reyting	Ali təhsil müəssisələri	Ölkə	Ümumi tələbə sayı	Tələbə-müəllim nisbəti	Əcnəbi tələbə sayı	Qadın-kışi nisbəti
1	Peking University	Çin	31,606	10.2	19%	46 : 54
2	Tsinghua University	Çin	38,221	11.5	13%	34 : 66
3	Zhejiang University	Çin	40,352	11.8	20%	əks olunmayıb
4	Fudan University	Çin	33,140	11.1	12%	52 : 48
5	Shanghai Jiao Tong University	Çin	36,638	11.3	10%	43 : 57
6	Lomonosov Moscow State University	Rusiya Federasiyası	29,118	9.1	36%	54 : 46
7	University of Science and Technology of China	Çin	16,718	7.3	5%	əks olunmayıb
8	Nanjing University	Çin	37,137	17.1	9%	52 : 48
9	National Taiwan University (NTU)	Tayvan	24,810	11.4	12%	41 : 59
10	Moscow Institute of Physics and Technology (MIPT)	Rusiya	5,920	11.6	18%	26 : 74
11	Wuhan University	Çin	54,421	15.2	7%	əks olunmayıb
12	Southern University of Science and Technology (SUSTech)	Çin	4,245	8.4	1%	əks olunmayıb
13	Huazhong University of Science and Technology	Çin	56,709	16.2	5%	36 : 64
14	King Abdulaziz University	Saudiyyə Ərəbistanı	32,034	7.8	22%	54 : 46
15	University of the Witwatersrand	Canubi Afrika Respublikası	26,873	24.3	8%	55 : 45
=16	University of Cape Town	Canubi Afrika Respublikası	21,757	13.3	16%	54 : 46
=16	Taipei Medical University	Tayvan	6,140	9.9	10%	58 : 42
18	Indian Institute of Science	Hindistan	4,199	9.3	1%	27 : 73
19	University of São Paulo	Braziliya	82,323	16.5	3%	47 : 53
20	Tongji University	Çin	30,525	10.9	17%	48 : 52
21	Khalifa University	Birleşmiş Ərəb Əmirləkləri	2,947	9.5	21%	57 : 43
22	Beijing Normal University	Çin	23,424	14.5	12%	əks olunmayıb
23	National Yang Ming Chiao Tung University	Tayvan	16,870	12.2	11%	35 : 65
24	Stellenbosch University	Canubi Afrika Respublikası	24,733	26.1	8%	56 : 44
25	Central South University	Çin	54,903	19.9	3%	əks olunmayıb
26	National Research Nuclear University MEPhI	Rusiya Federasiyası	5,162	9.5	30%	38 : 62
27	China Medical University, Taiwan	Tayvan	7,971	17.4	10%	55 : 45
28	HSE University	Rusiya Federasiyası	28,901	16.0	12%	əks olunmayıb
=29	East China Normal University	Çin	27,424	14.5	14%	65 : 35
=29	King Saud University	Saudiyyə Ərəbistanı	34,952	10.1	11%	53 : 47
=29	Sun Yat-sen University	Çin	56,430	15.7	6%	50 : 50
32	Tianjin University	Çin	27,355	9.0	12%	əks olunmayıb
=33	Alfaisal University	Saudiyyə Ərəbistanı	2,724	10.1	34%	59 : 41
=33	Qatar University	Qatar	8,899	8.8	36%	76 : 24
=33	Semmelweis University	Macarstan	9,887	9.2	33%	72 : 28
=36	National University of Malaya	Malayziya	17,390	8.9	18%	60 : 40
=36	National Tsing Hua University	Tayvan	13,827	16.6	12%	41 : 59
38	Sichuan University	Çin	51,121	16.4	6%	50 : 50
39	University of Tartu	Estoniya	9,087	12.2	12%	68 : 32
40	King Fahd University of Petroleum and Minerals	Saudiyyə Ərəbistanı	6,706	8.4	11%	1 : 99
41	Peter the Great St Petersburg Polytechnic University	Rusiya Federasiyası	16,550	9.6	32%	39 : 61
42	Xi'an Jiaotong University	Çin	38,879	12.5	7%	35 : 65
43	United Arab Emirates University	Birleşmiş Ərəb Əmirləkləri	7,121	8.4	17%	80 : 20
44	Sabancı University	Türkiyə	3,700	20.9	9%	38 : 62
45	South China University of Technology	Çin	41,095	13.3	5%	39 : 61
=46	Beihang University	Çin	30,837	12.9	7%	əks olunmayıb
=46	Nankai University	Çin	30,456	12.3	9%	55 : 45
=48	University of Campinas	Braziliya	29,466	16.5	3%	46 : 54
=48	Pontifícia Universidad Católica de Chile	Cili	29,756	15.3	7%	əks olunmayıb
50	University of Iceland	İslandiya	9,023	15.5	11%	67 : 33

Oruc MUSTAFAYEV

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalı inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələrin universitetlərinin reytingini (“Emerging Economies Universities Rankings 2022”) təqdim edib.

Bu il siyahıya 50 ölkədən və ərazidən ümumiyyətlə 698 təhsil müəssisəsi daxil olub. THE-nin yəni tədqiqatə hərə olunmuş məruzəsində qeyd olunur ki, iqtisadiyyatları inkişaf edən ölkə universitetlərinin reytingləri daha az ajiotaj doğurur. Lakin bu tədqiqat alı təhsilin gelecek potensial mənzərəsi haqqında məlumat verir, inkişaf etməkdə olan, ən çox irəliləyiş əldə edən, digər oyunçularla açıq rəqabət aparan sistemləri aşkar edir. “Emerging” reytingi öz təbiətə görə dinamik siyahıdır. Qeyd olunan ölkələrin bir çoxu nəhəng iqtisadi, siyasi və sosial dəyişikliklər dövrünü yaşayır və universitetləri tez-tez bu dəyişikliklərin onündədirərlər.

Reytingin nöticələri göstərir ki, Çin öz lider mövqeyini möhkəmləndirib, keçən il olduğu kimi, sıralamada neinki bütün beş aparıcı mövqeni tutub, həm də ən yaxşı ilk 15 universitetdən 10-u bu ölkənin payına düşür. Tədris və beynəlxalq münasibətlər sahəsində lider rolunu gücləndirən Pekin Universiteti rəqibi Tsinxua Universitetini qabaqlayaraq birinci yeri tutub. Çinin bu iki universiteti THE-nin ən digər reytinglərində də eyni səviyyədədir.

Ümumiyyətlə, 2022-ci ildə inkişaf etməkdə olan ölkələrin reytinginə (keçən ilki 606 ille müqayisədə) 698 universitet daxil olub. Çin hələ də inkişaf edən iqtisadiyyatla malik ölkələr cədvəlinde üstünlük təşkil edir. Bu ölkənin 51 ali məktəbi 200 ən yaxşı universitet sırasındadır. Ümumi reytingdə Çinin 97, Hindistanın 71, Rusiya Federasiyasının 60, Braziliyanın 59, Türkiyənin 54, Tayvanın 40 ali təhsil müəssisəsi yer alıb. Qardaş Türkiyənin Sabancı Universiteti ilk 100-lükdə 44-cü yerdədir. “Bir çox universitetlər üçün son dərəcə çətin olan bu 18 aydan sonra əminəm ki, inkişaf etməkdə olan ölkələrin universitetləri tədris və təlimin yeni tülslərlərə uyğunlaşmaq üçün lazım olan güc və keyfiyyətlərə malikdirlər. Mən həm daxili, həm de beynəlxalq bazarda təqdim olunan imkanlardan istifadə edərək onların ali təhsil sistemlərinin necə inkişaf edəcəyini səbirsizlikle gözlayıram”, - deyə reytingin baş redaktoru Fil Beyti bildirib. Reyting metodikası beş qrupa bölünmüş 13 səmərəllilik göstəricisinə əsaslanır: tədris, tədqiqat, sitat getirme, beynəlxalq qarşılıqlı elaqə (oməkdalar, tələbələr və tədqiqatçılar), istehsalat fealiyyətindən əldə olunan gelir.

51	National Cheng Kung University (NCKU)	Tayvan	19,932	15.0	13%	37 : 63
=52	University of Cape Coast Ghana	Qana	24,628	33.4	0%	26 : 74
=52	Southeast University	Çin	35,213	11.8	5%	39 : 61
54	Asia University, Taiwan	Tayvan	11,616	30.3	9%	63 : 37
=55	Koç University	Türkiyə	5,521	15.4	7%	50 : 50
=55	Reykjavík University	İslandiya	2,574	22.3	8%	46 : 54
57	University of KwaZulu-Natal	Çanubi Afrika Respublikası	37,005	30.6	3%	58 : 42
58	ITMO University	Rusiya Federasiyası	11,089	16.4	20%	36 : 64
59	Shenzhen University	Çin	36,401	14.5	1%	47 : 53
60	Universiti Teknologi Petronas	Malayziya	5,412	14.4	16%	37 : 63
61	University of Sharjah	Birleşmiş Ərəb Əmirləkləri	12,370	17.6	59%	67 : 33
62	National and Kapodistrian University of Athens	Yunanistan	64,946	33.2	11%	59 : 41
63	Northwestern Polytechnical University	Çin	31,033	13.2	3%	26 : 74
=64	Beijing Institute of Technology	Çin	33,771	13.8	6%	34 : 66
=64	University of Cyprus	Kipr	6,588	19.9	12%	62 : 38
=64	University of Electronic Science and Technology of China	Çin	35,342	15.6	4%	29 : 71
67	National Taiwan Normal University	Tayvan	10,455	12.0	23%	əks olunmayıb
=68	University of Hail	Saudiyyə Ərəbistanı	19,032	11.2	10%	63 : 37
=68	Middle East Technical University	Türkiyə	18,346	23.9	9%	52 : 48
=70	Southern Medical University	Çin	20,167	10.8	6%	əks olunmayıb
=70	Tomsk State University	Rusiya Federasiyası	7,724	11.7	36%	əks olunmayıb
72	Harbin Institute of Technology	Çin	30,575	10.2	8%	31 : 69
73	JSS Academy of Higher Education and Research	Hindistan	7,518	9.4	8%	53 : 47
74	Xiamen University	Çin	42,141	15.0	4%	51 : 49
=75	Harcopio University	Yunanistan	3,697	55.2	4%	53 : 47
=75	National Taiwan University of Science and Technology (Taiwan Tech)	Tayvan	8,815	18.5	19%	30 : 70
=75	Saint-Petersburg Mining University	Rusiya Federasiyası	7,753	11.5	11%	43 : 57
=78	Charles University in Prague	Cəxixiya Respublikası	47,182	13.0	22%	62 : 38
=78	University of Crete	Yunanistan	13,620	27.2	4%	63 : 37
=78	Huazhou University	Çin	40,198	18.6	3%	48 : 52
81	Universiti Putra Malaysia	Malayziya	19,674	11.9	2	